



Milli azadlıqdan
şirin nemət yoxdur!

Ilham Aliyev

YENİ AZƏRBAYCAN

23 iyul
2025-ci il,
çərşənbə
№ 126 (6953)
Qiyməti
60 qəpik

Azərbaycanın dövlət müstəqilliyi Azərbaycan xalqının milli sərvətidir

Qəzet 1993-cü ilin aprel ayından nəşr olunur. Yeni Azərbaycan Partiyasının orqanı.

22 İYUL
MİLLİ MƏTBUAT GÜNÜ
150 İL



**Lazım gəldikdə hücumə keçməyi
bacaran Azərbaycan mediası**

Bax səh. 3



← Post

Ilham Aliyev
@presidentaz

I would like to express my gratitude to President Donald Trump for sharing my remarks on his social media platform regarding the U.S.-Azerbaijan partnership and his commitment to a peace agenda - both globally and in our region - which I conveyed at the Shusha Global Media Forum.

Once again, I wish to underscore our support for President Trump's vision and efforts to promote peace and stability around the world, including in our region. We also share common values, such as the importance of family traditions, and remain hopeful that U.S.-Azerbaijan relations will reach a new level during his Presidency.

We wish him continued success in all his endeavors toward this goal.

Donald J. Trump
@realDonaldTrump · 11h



Bax səh. 3

Xankəndidən Trampa... Trampdan hamıya, hamıya...

Prezident
İlham
Əliyev
ABŞ
Liderinə
təşəkkür
edib



Prezident Azərbaycanın media nümayəndələrini təbrik edib

Bax səh. 5

**Bakı-Tbilisi:
qonşu, dost və
strateji
tərəfdaşlıq
əlaqələri...**

Bax səh. 3

**Güclü birliyin
təmali!**
Ölkəmizdə ictimai və
dövlət maraqları uzlaşır...

Bax səh. 6

**Azərbaycan ədalətə
nail olacaq!**



Bax səh. 4

**Qərb
mediasındakı
ermənipərəst
izlər...**
Azərbaycanı təzyiqlərlə
yolundan döndərmək
mümkün deyil

Bax səh. 5

**Beşinci
Respublika
tarixinin ən
aşağı reytingi**

Bax səh. 6

**52 faiz əleyhinə,
27 faiz lehinə...**



Bax səh. 6

**Yelisey sarayının tezisləri
Belçika parlamentində...**



Bax səh. 7

Post

İlham Əliyev
@presidentaz

I would like to express my gratitude to President Donald Trump for sharing my remarks on his social media platform regarding the U.S.-Azerbaijan partnership and his commitment to a peace agenda - both globally and in our region - which I conveyed at the Shusha Global Media Forum.

Once again, I wish to underscore our support for President Trump's vision and efforts to promote peace and stability around the world, including in our region. We also share common values, such as the importance of family traditions, and remain hopeful that U.S.-Azerbaijan relations will reach a new level during his Presidency.

We wish him continued success in all his endeavors toward this goal.

Donald J. Trump
@realDonaldTrump · 11h

Prezident İlham Əliyev ABŞ Liderinə təşəkkür edib

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampa öz sosial şəbəkəsində onun Şuşa Qlobal Media Forumundakı çıxışını paylaşdığına görə təşəkkür edib.

Bu barədə dövlətimizin başçısı "X" hesabında bildi-

"Şuşa Qlobal Media Forumunda ABŞ-Azərbaycan tərəfdaşlığı və həmçinin Prezident Donald Trampın həm global, həm də regionumuzda sülh gündəliyini sadıqlığı ilə bağlı qeyd etdiyim fikirlərimi öz sosial media platformasında paylaşdığına görə ona minnətdarlığımı

bildirmək istərdim.

Mən bir daha Prezident Trampın bütün dünyada, o cümlədən regionumuzda sülhün və sabitliyin təşviq edilməsi ilə bağlı baxışını və söylərini dəstəklədiyimizi vurğulamaq istəyirəm. Biz, həmçinin ailə ənənələrinin əhəmiyyəti kimi orta-

dəyərləri bölüşürük və onun prezidentliyi dövründə ABŞ-Azərbaycan münasibətlərinin yeni səviyyəyə qalxacağına ümid edirik.

Biz ona bu məqsədə nail olunması istiqamətində bütün söylərində uğurlar arzulayıyırıq".



Xankəndidən Trampa... Trampdan hamıya, hamıya... İlham Əliyev: O, müharibələrə başlamamış yeganə ABŞ Prezidentidir

ABŞ ilə güclü tərəfdaşlıq münasibətləri üçün böyük potensial...

Azərbaycanın son illərdə beynəlxalq siyasi arena-da özünü fəal oyunçu kimi təsdiqləməsi danılmaz bir faktdır. Aparıcı global güc mərkəzlərinin Bakıya diqqətini bunu əsaslandırır aparıcı faktordur. Xüsusilə,

Çin, ABŞ və AI kimi mühüm global mərkəzlər Bakı ilə əlaqələrində yeni tezislər formalaşdırır, yeni bir mühit müəyyənləşdirir. Bunun səbəbləri isə çoxşaxəlidir - ən əsas səbəb kimi, Azərbaycanın yeni ni-

zamda oynadığı rol və yerləşdiyi bölgənin təhlükəsizlik arxitekturasının, ictimai-ticari gələcəyini müəyyənləşdirən layihələrin əsas təşəbbüskarı kimi çıxış etməsidir.

Xüsusilə, ABŞ-in yeni

prezidenti Donald Trampın hakimiyyətə gəlişi ilə Ağ Evin regiona baxışı dəyişib - daha pragmatik, ümumi maraqlara fokuslanmış və daha konstruktiv xarakter almağa başlayıb.



Bizim kimi fundamental dəyərləri bölüşən...

Bəlli olduğu kimi, rəsmi Vaşinqton dünyanın iqtisadi-siyasi nəbzini formalaşdırır mühüm güc mərkəzlərindən biri sayılır. Nə-həng iqtisadiyyata, müqayisəyə-gəlməz siyasi çəkiyə malik olan bu dövlətin son proseslərdə global kateklizmlərə münasibətindəki fundamental dəyişiklik olduqca vacib bir amildir - Donald Trampın Bayden-Blinken administrasiyasından fərqli olaraq "müharibə prezidenti" deyil "sülh prezidenti" kimi çıxış etməsi çox şeydən xəbər verir. Paralel olaraq, Tramp Azərbaycan ilə eyni dəyərləri böl-

lüşür - normal cəmiyyətin inkişafı uğrunda apardığı siyasi xətt bu mənada da qiymətləndirilir. Prezident İlham Əliyev III Qlobal Şuşa Media Forumunda çıxış edərkən bildirdi ki, hələ seçki prosesində Trampın qələbəsini proqnozlaşdırmırdım: "Sadəcə, dedim; onun bizim kimi fundamental dəyərləri, o cümlədən ailə dəyərlərini bölüşdüyünü nəzərə alsaq, Azərbaycan xalqı üçün daha yaxşı olardı. O, müharibələrə başlamamış yeganə ABŞ Prezidentidir. Həm də hakimiyyətdə olduğu qısa müddətdə müharibələrə son qoyan bir adam

olduğu aydın görünür. Biz, həmçinin Azərbaycan və Ermənistan son nəticədə razılığa gəlməyə kömək etmək söylərinə görə ona çox minnətdarıq. O, beynəlxalq təhlükəsizlik üzrə daha global məsələlərlə məşğul olmasına baxmayaraq, Cənubi Qafqazdakı şəraitə diqqət mərkəzində saxlayır. Əlbəttə, onun qələbəsi bir sıra səbəblərdən Azərbaycanda bizi çox sevindirir. Təbii olaraq, arzulayırıq ki, o, işini sona çatdırsın, "Vaşinqton bataqlığı"ni dibinə qədər qurutsun".

907-ci düzəlişin dayandırılmamasını ciddi nəzərə aldıq

Vurtulduğu kimi, əvvəlki administrasiyanın birtərəfli və ədalət-siz yanaşması bölgədə tarazlığı pozurdu və bu da öz növbəsində Azərbaycan-ABŞ münasibətlərinə böyük zərər vururdu. Suverenlik mövzusunda Azərbaycana digər ölkələrdən fərqli yanaşma sərəgiləmələri qəbul edilməz hal idi. Bu yanaşmalar dövlətin rəsmiləri tərəfindən dilə gətirildi. Beləliklə, Prezident İlham Əliyevin də bildirdiyi kimi, prezident Baydenin Administrasiyası tərəfindən atılmış və qeyri-dost hesab etdiyimiz bir çox digər addımlar münasibətlərin korlanmasında, əslində, əsas meyar idi.

Dövlət başçısı çıxışında vurğulayıb ki, Prezident Bayden hər il etdiyi kimi, Azadlığa Dəstək Aktının 907-ci düzəlişinin dayandırılmasından uzaqlaşaraq, bu cür qərarı yenidən qəbul etmədiyini biz çox ciddi nəzərə aldıq, çünki biz onlara Əfqanıstanda lazım olduğumuz zaman, o, və onun sələfləri həmin düzəlişin qüvvəsini əvvəllər dayandırdı. Əfqanıstanda biz onlara artıq lazım olmadığımız dövrdə onlar 1992-ci ildə qəbul olunmuş sanksiyaları Azərbaycana qarşı yenidən tətbiq etdilər. "Beləliklə, 1992-ci ildə ABŞ Konq-



resinin Azərbaycana qarşı qəbul etdiyi sanksiyalar onunla bağlı idi ki, Azərbaycan Ermənistanı blokadaya alır və bu, Prezident Trampın dediyi kimi, saxta xəbərlər əsasında olan məsələ idi. Biz Ermənistanı blokadaya almamışdıq. Ermənistan ərazi-mişğal etmişdir, lakin ABŞ Konqresində erməniperəst lobbinin fəalliyəti nəticəsində həmin sanksiyalar tətbiq edildi. 2001-ci ildə biz

ABŞ-a Əfqanıstandakı missiyasında lazım olduğumuz zaman Prezident və ovahtı bütün prezidentlər həmin sanksiyaların qüvvəsini dayandırdı. Amma Prezident Bayden onu yenidən tətbiq etdi", - deyər dövlət başçısı deyib. Həqiqətən də, 1992-ci ildə ABŞ konqresi tərəfindən qəbul edilən "Azadlığa Dəstək Aktı"nın 907-ci maddəsinə düzəliş Azərbaycanla qarşı atılan ən ədalətsiz addımlardan biri sayılır. Prezident Bayden isə bu düzəlişin dayandırılması ilə bağlı hər il imzalanan sənədi imzalamadı.

Yeni dönmədə yeni əlaqələr

Yeni dönmədə isə Donald Trampın hakimiyyətə gəlişi ilə münasibətlərdə yeni bir mərhələnin başlanmasına ümid böyükdür. ABŞ-in dövlət maraqları ilə üst-üstə düşməyən "Ermənistan sevdası" artıq keçmişdə qalıb - indiki mərhələdə Vaşinqton özünün mənafeyinə uyğun siyasət qurur. Tramp administrasiyası ilə yüksək səviyyəli təmaslarımız qurulub. İki ölkə arasında mühüm qarşılıqlı gündəlik mövcuddur - bu fakt Trampın son bir neçə ay ərzində Bakıya ünvanladığı xoşməramlı məktublarda da öz əksini tapıb. Vurğulanmalıdır ki, ilk prezidentliyi dövründə də Azərbaycanın Tramp administrasiyası ilə yaxın münasibətləri var idi, heç bir böhran yox idi. İki ölkə arasında əlaqələr müsbət fonda inkişaf edib. ABŞ Azərbaycanı strateji enerji tərəfdaşı kimi tanıdığını bəyan edib. Paralel olaraq iqtisadi əməkdaşlıq yüksəlib. Hərbi və təhlükəsizlik sahəsində əməkdaşlıq əhəmiyyətli şəkildə alıb - terrorizmə qarşı mübarizə, sərhəd təhlükəsizliyi və narkotiklə mübarizə sahəsində birgə proqramlar həyata keçirilib. Prezident Trampın birinci prezidentlik dövründə (2017-2021)

ABŞ-Azərbaycan münasibətlərində yüksək siyasi dialoq və tərəfdaşlıq müşahidə olunub. Bu dövrdə Tramp administrasiyası Azərbaycanla bağlı müsbət mövqə sərəgiləyib - Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevə mütəmadi olaraq təbrik məktubları göndərib. 2017, 2018, 2019 və 2020-ci illərdə göndərilən məktublarda Tramp Azərbaycanın enerji təhlükəsizliyinə verdiyi töhfələri və beynəlxalq təhlükəsizlik sahəsində əməkdaşlığını yüksək qiymətləndirib.

Tramp administrasiyası Azərbaycanın Cənub Qaz Dəhlizi layihəsindəki rolunu dəstəkləyib. 2018-ci ildə Prezident Tramp Bakıya ünvanladığı məktubda Azərbaycanın enerji sahəsindəki rolunun vacibliyini qeyd edərək, iki ölkə arasında əməkdaşlığın gücləndirilməsini dəstəklədiyini bildirdi. 2019-cu ildə ABŞ Dövlət Departamentinin rəsmiləri Azərbaycanın iqtisadi inkişaf istiqamətində atdığı addımları dəstəklədiklərini bildirdilər.

44 günlük müharibə dövründə Tramp administrasiyası Ermənistanı dəstəkləməyib və hər zaman olduğu kimi ölkəmizin ərazi bütövlüyü-

Donald J. Trump
@realDonaldTrump · 4h

truthsocial.com/@realDonaldTrump...



nü tanıyıb - birmənalı şəkildə həmin dövrdə ABŞ-Azərbaycan münasibətləri strateji əməkdaşlıq xəttində inkişaf edib. Trampın şəxsi açıqlamaları və administrasiyasının qərarları göstərir ki, Vaşinqton Bakı ilə əməkdaşlığı yüksək qiymətləndirib. Beləliklə, Donald Trampın rəhbərlik etdiyi administrasiya-

müsbət mesajlar almış və Azərbaycanın gedən mesajlar da çox müsbətdir. Bizim enerji təhlükəsizliyi və bütövlükdə, təhlükəsizlik və daşımalara aid sahələrdə güclü tərəfdaşlıq tariximiz var. Artıq dediyim kimi, biz ABŞ-la İraqda və Əfqanıstanda onlara lazım olduğumuz zaman olmuş və hərbi qulluqçularımız onlarla çiyin-çiyinə xidmət edib. Gözləntimiz böyükdür və ümid edirik ki, yaxın gələcəkdə ABŞ-Azərbaycan münasibətlərini yüksək səviyyəyə qaldıracaq mühüm hadisələr olacaq. Düşünürəm ki, bu, tamamilə təbii, çünki bir çox məsələlər bizi, xüsusən də Cənub Trampın administrasiyası ilə birləşdirir. Yeri gəlmişkən, onun ilk prezidentliyi dövründə ABŞ-Azərbaycan münasibətləri çox müsbət olmuşdur. Fikrimə, artıq gördüyünüz və söylədiyim həmin müsbət tendensiyaların davamı olacaq. Hazırda o, bütöv global məsələlərlə və müharibələrin dayandırılması ilə çox məşğuldur. Lakin, eyni zamanda, o, Cənubi Qafqaz prosesində fəal iştirak edir və uzunmüddətli münasibətlərin həllinin tapılması üçün Azərbaycana və Ermənistanla yardım etməkdə əla iş görür. Beləliklə, düşünürəm ki, gələcəkdə daha çox yaxşı xəbərlərimiz olacaq".

Tramp paylaşım etdi...

Yeri gəlmişkən, ABŞ Prezidenti Donald Tramp özünün "Truth" sosial şəbəkə səhifəsində Prezident İlham Əliyevin Xankəndidə Şuşa Qlobal Media Forumundakı çıxışından bir hissəni paylaşmış. Prezident İlham Əliyev çıxışının həmin hissəsində Donald Trampın Azərbaycan xalqı ilə ortaq fundamental, o cümlədən ailə dəyərlərini paylaşdığı və buna görə də ABŞ-da onun seçilməsini istədiyini bildirdi. O qeyd edib ki, Tramp yeganə ABŞ prezidentidir ki, müharibələrə başlamayıb, əksinə müharibələri sonlandırmaq məqsədindədir. Prezident İlham Əliyev daha böyük global təhlükəsizlik məsələləri ilə məşğul olmasına baxmayaraq, Trampın Ermənistanla Azərbaycanın yekun saziş əldə etməsi istiqamətindəki şəxssən niyyətinə görə ona minnətdarlığımı bildirir.

P.İSMAYILOV



Prezident Azərbaycanın media nümayəndələrini təbrik edib

Hörmətli media nümayəndələri!

Əziz jurnalistlər!

Sizi əlamətdar yubiley - Azərbaycan milli mətbuatının yaranmasının 150-ci ildönümü münasibətilə səmimi-qəlbədən təbrik edirəm.

1875-ci il iyulun 22-də böyük maarifçi, nəşir Həsən bəy Zərdabi tərəfindən qabaqcıl ideyaların qarçısı, dövrün, ictimai-siyasi həyatın güzgüsü - "Əkinçi" qəzetinin nəşrə başlaması ilə Azərbaycan milli mətbuatının əsası qoyuldu. Həmin dövrdə bütün Qafqazda böyük əks-səda doğuran bu mühüm tarixi hadisə Azərbaycan maarifçilik hərəkatının inkişafına, milli oyanışa, milli özünüdərkən və düşünmə azadlığının formalaşmasına tökan vermiş, mü-tərəqqi jurnalist, publisist və ziyalı nəslin yetişməsinə əhəmiyyətli rol oynamışdır.

Azərbaycan milli mətbuatı bütün dövrlərdə cəmiyyəti düşündürən problemləri, zamanın qabaqcıl ideyalarını və mü-tərəqqi fikirlərini əks etdirmiş, xalqımızın maariflənməsində, milli və bəşəri dəyərlərin təbliğində, Azərbaycan ədəbi dilinin inkişafında müstəsna xidmətlər göstərmiş, azadlıq və müstəqillik kimi xalqımızın ən ülvə arzularının reallaşmasına öz töhfəsini vermişdir.

Keçən əsrin sonlarında müstəqillik qazanmış Azərbaycanda Ümummilli Lider Heydər Əliyevin siyasi iradəsi və qətiyyəti nəticəsində cəmiyyət həyatının bütün sahələrində olduğu kimi milli mətbuatın inkişafında da əsaslı dönüş yaranmışdır. Həmin dövrdə media sahəsində həyata keçirilmiş köklü islahatların nəticəsi kimi medianın fəaliyyətini tənzimləyən qanunvericilik bazası təkmilləşdirilərək beynəlxalq standartlara uyğunlaşdırılmış, söz və məlumat azadlığının məhdudlaşdıran sını maneələr və senzura aradan qaldırılmışdır. Bütün bunlar Azərbaycan mediasının sürətli inkişafına tökan vermiş və onun yeni mərhələyə qədəm qoymasını təmin etmişdir.

Azərbaycan mətbuatının müstəqilliyi cəmiyyətimizin inkişafının başlıca şərtlərindən biridir. Müstəqil, güclü, günümüzün tələblərinə cavab verən, xalqın maraqlarını rəhbər tutan mətbuatın inkişafı və onun sərbəst fəaliyyəti üçün zəruri şəraitin yaradılması hər zaman dövlətimizin qarşısında duran prioritet vəzifələrdən olmuşdur. Bu istiqamətdə daim sistemli iş aparılmış, ölkəmizin informasiya mühitinin sağlamlaşdırılmasını, media fəaliyyətinin potensialının və iqtisadi əsaslarının möhkəmləndirilməsini, rəqəmsal dövrün çağırışlarına uyğunlaşdırılmasını hədəfləyən normativ-hüquqi baza yaradılmış, informasiya resurslarının iqtisadi müstəqilliyinin gücləndirilməsi və jurnalistlərin sosial müdafiəsinin yaxşılaşdırılması məqsədilə əsaslı islahatlar həyata keçirilmişdir.

Bu gün artıq fəxrli deyə bilərik ki, bizim milli mətbuat bir əsr yarım ərzində şərfli və mü-tərəqqi inkişaf yolu keçmişdir. Əlamətdar haldır ki, budə-fəki yubileyi milli mətbuatımız artıq ərazi bütövlüyünü və suverenliyini tam bərpə etmiş Azərbaycanda qeyd edir.

Azərbaycan mediası 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatı dövründə hadisələrin operativ işıqlandırılmasını təmin etmək üçün həm ön, həm də arxa cəbhədə fədakarlıqla və əzmlə çalışmışdır. Ölkəmiz və xalqımız üçün bu tarixi və tələyüklü mərhələdə Azərbaycan mediası cəmiyyətimizin operativ və düzgün məlumatlandırılmasında, kütləvi dezinformasiya hücumlarının qarşısının alınmasında böyük rol oynamış, haqq səsimizin və mövqeyimizin beynəlxalq ictimaiyyətə çatdırılmasında yüksək peşəkarlıq, əsl vətənpərvərlik və həmrəylik nümayiş etdirmişdir. Heç şübhəsiz ki, informasiya məkanında qazandığımız zəfər döyüş meydanında qazandığımız və bu il 5-ci ildönümünü qeyd edəcəyimiz şanlı Zəfərimizin ayrılmaz parçasıdır.

Torpaqlarımızın işğalı zamanı cəbhə bölgəsində və postmüharibə dövründə işğaldan azad olunmuş ərazilərimizdə vəzifə borcunu yerinə yetirərək şəhid olmuş media nümayəndələrimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirəm. Onların şücaəti və qəhrəmanlığı heç zaman unudulmaya-caq.

Bu gün Azərbaycan Respublikası tam müstəqil xarici siyasət yürüdən, regionun siyasi və iqtisadi mərkəzi statusunu qazanmış, beynəlxalq münasibətlər sistemində öz layiqli yerini tutmuş güclü dövlətdir. Ölkəmizin mövcud inkişaf dinamikası Azərbaycan mediasının da ümumdünya informasiya şəbəkəsindəki çəkisini artırmış, rəqəbat qabiliyyətini yüksəltmişdir.

Qarşıdan gələn dövrdə milli mətbuatımızın qlobal informasiya məkanında yerinin daha da möhkəmlənməsini təmin etmək məqsədilə media savadlığının yüksəldilməsi, ön qabaqcıl kommunikasiya texnologiyalarının tətbiqi, effektiv və çevik kommunikasiyanın həyata keçirilməsi, sosial media platformalarında fəallığın artırılması, rəqəmsallaşma, süni intellektin tətbiqi, dezinformasiya və saxta xəbərlərlə mübarizə kimi amillər aparıcı rol oynayacaqdır.

Dünyada yeni media landşaftının bərqərar olduğu müəkkəb rəqəbat mühitində fəaliyyət göstərən milli mətbuatımızın üzərinə xüsusi məsuliyyət düşür. Belə ki, qlobal informasiya məkanının sürətlə transformasiya olunduğu, beynəlxalq təbliğat fəaliyyətinin ölkələrin imicinə, daxili həyatına ciddi təsir göstərdiyi, süni intellektin imkanlarının genişləndiyi, hibrid təhdidlərin və "deepfake"lərin geniş vüsət aldığı müasir dövrdə bizim mediamız peşəkarlıq, obyektivlik, qərəzsizlik, yüksək milli şüur və vətənpərvərlik prinsiplərinə əməl edərək, söz və məlumat azadlığından sui-istifadənin qarşısını qətiyyətlə almalı, Azərbaycanın milli maraqlarını və mənafeyini hər şeydən uca tutmalıdır.

Müasir media mədəniyyətinin formalaşdırılmasında məsuliyyətli, yaradıcı, intellektual və peşəkar jurnalistikanın aparıcı rolu danılmazdır. Əminəm ki, Azərbaycan mediası bundan sonra da cəmiyyətimizin obyektiv və peşəkar şəkilə məlumatlandırılması, müasir cəmiyyət quruculuğu, milli həmrəyliyin möhkəmləndirilməsində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəkdir.

Sizi bir daha bu əlamətdar ildönümü münasibətilə ürəkdən təbrik edir, milli mətbuatımızın şanlı ənənələrinin yaşadılması işində uğurlar arzulayır-ram.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 iyul 2025-ci il

Lazım gəldikdə hücumu keçməyi bacaran Azərbaycan mediası



Milli mətbuatımızın 150 illik yubileyi ərəfəsində azad Xankəndidə keçirilən III Şuşa Qlobal Media Forumu üçün "Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi" mövzusunun seçilməsi heç də təsadüfi deyil. Yaşadığımız Dördüncü sənaye inqilabı dövrü sürətli transformasiyaları zərurətə çevirib. 150 illik milli mətbuatımız da bu transformasiyalardan kənarda qala bilməz. Milli mətbuatımızın fəaliyyəti ölkəmizin sürətli inkişafına adekvatlıq təşkil etmişdir.

İlk milli mətbuat qaranquşu

Forumda sualları cavablandıran Prezident İlham Əliyev mediamızın doğrudan böyük inkişaf yolu keçdiyinə xüsusi vurğu edib. Mediamız bugünkü yüksək səviyyəyə çatana-dək bir sıra mərhələlərdən keçib. İlk mətbuat qaranquşumuz olan "Əkinçi" qəzeti 1875-ci ilin iyulunda müəkkəb ictimai-siyasi şəraitdə işıq üzü görüb. Çox doğru olaraq "Əkinçi"nin nəşrə başlaması həm də milli özünüdərkən, fikir azadlığının və ictimai oyanışın başlanğıcı kimi dəyərləndirilir. Azərbaycan dilində bu nəşrin işıq üzü görməsi, sözün əsl mənasında, böyük bir hadisə idi. O dövrdə azərbaycanlılar digər xalqlarla müqayisədə təhsildə, maarifçilik ideyalarında geri qalırdılar. Bu da milli ruhu təəssüb-keç ziyalılarımızı ciddi narahat edirdi və onlar boşluğu doldurmaq üçün yollar axtarırdılar. XIX əsrin sonlarında yalnız Azərbaycanda deyil, bütün Qafqazda böyük əks-səda doğuran "Əkinçi" qəzetinin nəşri milli maarifçilik hərəkatının təməl daşlarından biri oldu. Bu qəzetin həm nəşri, həm redaktoru, həm də korrektoru Azərbaycan tarixində silinməz iz qoymuş təbiətşünas-alim Həsən bəy Zərdabi idi. Onun başladığı bu maarifçilik hərəkatına Mirzə Fətəli Axundzadə, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Mirzə Ələkbər Sabir, Əsgər ağa Gorani və digər mütəfəkkir ziyalılar da öz dəyərli töhfələrini verdilər.

1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı nəşr olunan "Əkinçi" qəzetinin ömrü qısa olsa da, milli mətbuatımızın tarixində dərin və silinməz iz buraxdı. Bütün maneələrə baxmayaraq, o dövrün görkəmli maarifçiləri "Əkinçi" qəzetinin səhifələrində öz mü-tərəqqi və demokratik ideyalarını təbliğ edərək ictimai-siyasi və bədii fikrin inkişafına böyük təsir göstərər bildilər. Fəaliyyəti dayandırılan "Əkinçi"dən sonra isə

"Molla Nəsrəddin", "Ziya", "Kaspi", "Kəşkül", "Həyat", "Füyuzat", "Açıq söz" və digər nəşrlər araya-ərsəyə gəldilər.

Milli mətbuatımızın müasir inkişaf mərhələsinin əsası Heydər Əliyev tərəfindən qoyulub

Bu gün özünəməxsus cəhətləri ilə fərqlənən milli mətbuatımızın müasir inkişaf mərhələsinin əsası isə böyük siyasətçi Heydər Əliyev tərəfindən qoyulub. Heydər Əliyev mətbuatın cəmiyyətdəki rolunu hər zaman yüksək qiymətləndirir, onu, sadəcə, informasiya vasitəsi deyil, ictimai düşüncənin formalaşmasında mühüm bir platforma kimi dəyərləndirirdi. Xatırladaq ki, Heydər Əliyev hələ keçmiş sovet dövründə Azərbaycana rəhbərlik etdiyi illərdə respublikamızda Azərbaycan dilli mətbuatın inkişafını həmişə diqqət mərkəzində saxlamışdı. Məhz Onun qayğısı sayəsində 1969-1982-ci illərdə Azərbaycanda yüksək peşəkarlığa malik jurnalistlər pleyadası formalaşmışdı. Heydər Əliyev həmin dövrdə vaxtaşırı respublikamızda nəşr olunan qəzet və jurnalların kollektivləri ilə görüşür, jurnalistlərə öz tövsiyələrini verir, onları Azərbaycan dilinin incəliklərini qorumağa, zəngin mədəniyyətimizi təbliğ etməyə çağırırdı. Böhs olunan illərdə respublika rəhbərliyinin KİV təmsilçilərinə qayğısı da çoxşaxəli idi.

Heydər Əliyev müstəqil Azərbaycana rəhbərlik etdiyi 1993-2003-cü illərdə milli mətbuatımıza qayğı siyasətini yeni səviyyədə davam etdirib. Prezident Heydər Əliyevin 1998-ci il 6 avqust tarixində imzaladığı "Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında" Fərmanı ilə senzuranın ləğv olunması KİV-lər üçün yeni dövr açdı. Bununla yanaşı, 1999-cu ilin sonunda "Kütləvi informasiya vasitələri haqqında" Qanunun qəbulu media təsisatlarının inkişafını şərtləndirən, böhs edilən sahəyə müvafiq surətdə sahəvi və ümummilli münasibətləri tənzimləyən hüquqi bazanın zənginləşdirilməsi işinə əhəmiyyətli töhfə oldu. Digər çoxsaylı faktları da sadalamaq mümkündür. Mətbuat təmsilçiləri də Ulu Öndərin hərtərəfli diqqət və qayğına cavab olaraq Onu "Jurnalistlərin dostu" seçiblər.

Ulu Öndərin mətbuata və jurnalistlərə göstərdiyi diqqət və qayğı bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Dövlətimizin başçısının 2021-ci il 12 yanvar tarixli "Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında" Fərmanı ilə Medianın İnkişafı Agentliyinin (MEDİA) yaradılması media sektorunda fundamental dəyişikliklərə zəmin yaratdı. Bu qurumun təsis olunması milli mətbuatın inkişafını sürətləndirmək, media resurslarının səmərəli idarə olunmasını təmin etmək və peşəkar jurnalistikaya dəstək vermək baxımından böyük önəm daşıyır.

Aktual mövzuların müzakirə platforması

Artıq önənəvi olaraq keçirilən Şuşa Qlobal Media Forumu aktual mövzuların müzakirəsi üçün əlverişli mühit yaradır. Forum çərçivəsində təşkil edilən panel iclasları, diskussiyalar və əməkdaşlıq imkanları media peşəkarlarının biliklərini artırmaqla yanaşı, beynəlxalq tərəfdaşlığın qurulmasına da zəmin yaradır. Azərbaycanın dövlət media siyasətinin əsas prioritetlərindən biri olan informasiya şəffaflığı və milli maraqların qorunması bu tədbirlər vasitəsilə daha aydın görünür.

Forumun nüfuzu ildən-ilə artır. Dünya mediasının bu platformaya artan marağı və fəal iştirakı Azərbaycanın informasiya məkanında sabit və prinsiplərinə əsaslanan mövqeyinin göstəricisidir.

Dövlətimizin başçısı İlham Əliyev hər il Forumun açılış mərasimində şəxssən iştirak edir və dünyanın tanınmış media nümayəndələrinin, jurnalistlərin suallarını çox geniş şəkildə cavablandırır. Bu cavablar Prezidentin medianın cəmiyyətdəki rolu, məsuliyyəti ilə bağlı prinsiplərinə aydın baxışlarını əks etdirir. Bu dəfəki Forumda dövlətimizin başçısı Azərbaycan mediasının dövlət maraqlarını qorumağa qadir olmasından xüsusi məmnunluğunu ifadə edib. Həqiqətən də milli mətbuatımız Azərbaycana qarşı əsassız ittihamları argumentlərlə, ciddi təhlillə və faktlarla əsasında işləməkdə də böyük uğurlar qazanıb. Etiraf edək ki, bir sıra hallarda transmilli mediada ölkəmizə qarşı əsassız hücumlar edilir, ölkəmizin realıqları məqsədsiz şəkildə təhrif olunur, bizə qarşı "qara piar" kampaniyaları aparılır. Forumda da vurğulandığı kimi, yaxşı haldır ki, mediamız belə hallara qarşı həssas yanaşma sərgiləyir, həttə lazım gəldikdə hücumu keçməyi də bacarır.

Mübariz FEYİZLİ

Azərbaycan ədalətə nail olacaq!

Təyyarəmizi vuranlar cəzalandırılmalı, qurbanların, yaralıların ailələrinə və AZAL-ın təyyarəsinə görə təzminat ödənilməlidir

Azərbaycan bölgədə daim əməkdaşlıqda maraqlı olan, dinc və yaxın qonşuluq siyasətinə üstünlük verən dövlət kimi tanınır. Dövlətimiz beynəlxalq hüquq və milli maraqlar müstəvisində xüsusilə həmsərhəd ölkələrlə əlaqələrin inkişafında maraqlıdır - biz bərabərtərəfli, hüquqi standarta uyğun və mənafeyimlə çərçivəsində münasibətlərin inkişafı üçün hər zaman əlimizdən gələni etməmişik. Qonşu ölkələrə ən çətin anlarında yardım edən, ən kritik məqamlarda dayaq olan Azərbaycan eyni münasibəti tələb etməkdə haqlıdır - biz, ölkəmizə olan isti münasibəti yüksək dəyərləndirdiyimiz kimi, xalqımıza, dövlətimizə qarşı işlədilən hər hansı bir səhv sözün və hərəkətin hesabını tələb etməyi bacarıq.

AZAL-ın ötən il dekabrın 25-də Bakı-Qrozni reysi ilə uçuş və Aktau yaxınlığında qəzaya uğrayan təyyarəsi ilə bağlı Moskvanın susqunluğu, qəzanın nəticələri ilə bağlı addımların atılmaması birmənalı qarşılaşma bilməz. Məsələdə məsuliyyətini dərk edən Rusiya Azərbaycanın beynəlxalq hüquqa əsaslanan tələblərinə uyğun addımları atmalıdır. Amma ötən 7 ay ərzində bunu müşahidə etməmişik. Əksinə, Rusiya sanki belə bir hadisə baş verməyibmiş kimi davranmağa üstünlük verir ki, bu da, Azərbaycan tərəfindən qəbul olunmur.

Bizim üçün hər şey aydındır...

Qeyd edək ki, hadisə baş verən andan etibarən məsələ dövlət başçısı tərəfindən şəxsən nəzarətə götürülüb, qəzanın səbəblərinin araşdırılması üçün dövlət komissiyası yaradılıb. Azərbaycan məsələ ilə bağlı həqiqətlərin açılması üçün var gücünü səfərbər edib. "Qara qutu"ların oxunması isə bütünlüklə məsələnin üzərinə gün işığı salır və Moskvanın məsuliyyətini təyin edir. Azərbaycan dövləti hələ ötən ilin dekabrında bəyan etmişdi ki, Rusiya tərəfi Azərbaycandan üzr istəməlidir. Bundan başqa, öz günahını etiraf etməli, günahkarları cəzalandırmalı, cinayət məsuliyyətinə cəlb etməlidir. Paralel olaraq isə, Azərbaycan dövlətinə və zərərçəkən sərnişin və ekipaj üzvlərinə təzminat ödəməlidir. Bu, ölkəmizin qəza ilə bağlı mövqeyi və gözləntiləri idi. Amma Moskva hələ də nədənsə "susur". Prezident İlham Əliyev III Qlobal Şuşa Media Forumunda çıxışı zamanı bu məsələyə toxunaraq bildirdi ki, təəssüflərlə olsan da, biz Rusiya rəsmilərinə heç bir cavab almamışıq. Artıq bu hadisədən yeddi ay keçibdir: "Bizim üçün hər şey aydındır,



biz birliklə nə baş verib. Biz bunu sübut edirik və bilir ki, Rusiya rəsmiləri də bundan xəbərdardır. Onlar da gözəl bilir ki, Ona görə də istənilən qonşu bunu etməli idi. Bizim tələbimiz təbii tələb idi. Qoy, öz günahlarını etiraf etsinlər. Bizim təyyarəni vuranlar cəzalandırılsın və ailələrinə təzminat ödənilsin, qurbanların və yaralıların ailələrinə, AZAL-ın təyyarəsinə görə də təzminat ödənilməlidir".



Təyyarəmizə qarşı iki dəfə hücum olub...

Məsələnin mahiyyəti ortadadır - Rusiya tərəfi təzminat etməyə hazır deyil, fərqli versiyalar irəli sürsə də qəzanın baş vermə səbəbləri və şəraiti bəllidir. Moskvanın iddiaları özünü təmizləmədən başqa bir şey deyil - bu isə Azərbaycanın mövqeyi ilə üst-üstə düşmür. Azərbaycan dövləti Rusiyadan etdiyi əməlin cavabdehliyini daşımağı tələb edir. Amma qarşı tərəf yenə də yalan versiyaların arxasına sığınmaqla özünü məsuliyyətdən xilas etməyə çalışır. Prezident İlham Əliyev bildirdi ki, bizim pilotlar cəsarət və peşəkarlıq göstərərək təyyarəni qəza enişinə yönləndirdilər və tam heyət, bütün sərnişinlər həlak olmadı. Biz dərhal oraya - Aktauya heyət göndərdik. Onlar çəkiliş aparırdılar və gördülər ki, təyyarənin füzelyajı dəlmə-deşik edilmişdir və hətta təyyarədə olanların iki nəfəri də qəlpə yararı almışdır. Guya, Ukrayna dronu bizim təyyarəmizlə toqquşmuşdur. Bu gülcüklü bir iddia, təklif, versiya idi: "Təyyarəmizə qarşı iki dəfə hücum olub. Təsəvvür edin ki, Ukrayna dronu gəlir, Azərbaycan təyyarəsinə hədəf alır, sonra qayıdır gedir və ikinci dəfə yenə bizim təyyarə ilə toqquşur. Yəni bu uşağ bacqası səviyyəsində hekayədir, biz birliklə nə baş verib".

Vəziyyət ikitərəfli münasibətlərimiz baxımından heç də məqbul deyil

Bəli, təyyarə qəzası heç də Rusiyanın bəzi orqanlarının və mətbuatının iddia etdiyi kimi "yan səbəblərdən" baş verməyib - tam əksinə, təyyarənin vurulması nəticəsində qəzaya uğraması artıq təsdiqlənib. Beləliklə də, Rusiyanın məsələnin istiqamətini fərqli cəhətlərə yönləndirmək manipulyasiyaları da iflasa uğrayıb. Hüquqi qiymətləndirmə nəticəsində baş verənlərdə günah olanların məsuliyyətləri aydındır - Rusiya bununla bağlı lazımı addımları atmalıdır. Amma görünən budur ki, Rusiya tərəfi heç də hüquqi prosedurlara riayət etmədik

rində deyil - tam əksinə, onlar inkar etməklə və ya susmaqla "nəyəsə" nail ola biləcəklərini düşünürlər, bizim bu hadisəni unudacağımızı düşünürlər. Bu isə mümkün deyil. Dövlət başçısı çıxışında bildirdi ki, hadisə baş verən anda Rusiya hava məkanı bağlanmamışdı: "Hava məkanı bizim təyyarəmiz vurulduqdan bir neçə dəqiqə sonra bağlanmışdır və bu da məsuliyyətdir. Həmin o şəxslər "xalça əməliyyatı" nı vaxtından gec elan ediblər. Bu, gün qədər aydındır. Ancaq yeddi aydır ki, biz cavab ala bilmirik. Bizim Baş prokurorumuz müntəzəm olaraq Rusiyanın Təhqiqat Komissiyasına məktub ünvanlayır və cavab o olur ki, təhqiqat davam edir. Biz gözləyirik ki, görək bu təhqiqat nə zaman bitir. Ancaq mən hesab edirəm ki, bu, məsuliyyətsiz davranmaqdır. Bu o demək deyil ki, biz bunu unudacağıq. Xeyr, biz bunu unuda bilmərik. Biz artıq Rusiya tərəfini məlumatlandırmışıq ki, beynəlxalq ödlü sistemə müraciət edəcəyik. Biz müəyyən bir qovluq hazırlayıq. Bilirik ki, buna vaxt lazımdır. On il lazım oldu ki, Malayziya hava yollarına məxsus "Boeing"lə bağlı təhqiqat başa çatdı. Ancaq biz bu ədalətə nail olacağıq. Biz bunu əldə edəcəyik. Təəssüf ki, bugünkü vəziyyət ikitərəfli münasibətlərimiz baxımından heç də məqbul deyil".

P.İSMAYILOV

Qərb mediasındaki ermənipərəst izlər...

Azərbaycanı təzyiqlərlə yolundan döndərmək mümkün deyil

Yeni dövrün əsas "silahı" sayılan informasiya bu gün həm ictimai rəyin formalaşmasında, həm də idarə olunmasında əhəmiyyətli rolə malikdir. Bu mənada, qlobal dünyada baş verən proseslərlə bağlı fikir yaratmaq üçün əsas vasitəyə çevrilən informasiya bəzi hallarda dürüstlük, doğruluq kimi meyarlardan uzaq qalır. Bu realıq isə informasiya müstəvisində aparılan mübarizənin nə qədər amansız və məqsədyönlü olduğunu ortaya qoyur. Təəssüf ki, Qərbin aparıcı media qurumları bu prosesdə neytral informasiya mənbəyi kimi çıxış etmək əvəzinə, müəyyən siyasi mərkəzlərin alətinə çevriliblər. Bu xüsusda, Qərb mediasının Azərbaycana münasibətdə uzun illərdə sərgilədiyi ədalətsiz və qərəzli mövqə açıq şəkildə görünməkdədir.

Saxta hekayətlər, sayiələr...

Prezident İlham Əliyev Xankəndidə "Rəqəmsal keçidlər: Sini intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi" mövzusunda keçirilən III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə bildirdi ki, Qərbin ictimai rəyi və Qərb mediasının təsiri Azərbaycana gəldikdə çox mənfi və ədalətsizdir. "Biz çalışdıq bunu dəyişək, amma alınmadı. Ona görə yox ki, biz fəal deyilik, biz çox fəalıq. Səbəb ölkəmiz haqqında müxtəlif saxta hekayətlərin söylənilməsi və sayiələrin yayılmasında, Azərbaycanı qara rəngdə təsvir etməsi üçün dikte edən Avropa siyasət spektrində olan bəzi qayıdarda və prosedurlardadır. Bunun bir neçə səbəbi mövcuddur. Onlardan birini yaddan çıxarmalı deyilik. O, ABŞ-da çox fəal olan birləşmiş erməni lobbisidir. Siz və biz birlikdə, Qərbdə, o cümlədən Almaniya və bəzi media qurumları ABŞ-ın təsiri altındadır. Yəni, erməni mediasının təsiri ilə anti-Azərbaycan dairələrindən reportajlar daxil olanda, birmənalı olaraq, biz Azərbaycana qarşı ümumi media hücumunu görürük. Biz bununla artıq bir neçə dəfə rastlaşmışıq", - deyərək əlavə bildirdi.

Bəli, qeyd edildiyi kimi, Qərbin bir çox media platformalarında Ermənistanın maraqları

na xidmət edən, erməni lobbisinin sifarişli ilə yazıldığı açıq-aşkar hiss edilən yazılar tirajlanır. Bu orqanların bir çoxu bir-bərinə erməni lobbisinin təsir dairəsində fəaliyyət göstərir. Xüsusilə ABŞ-da və Fransada geniş maliyyə imkanlarına malik erməni diaspor təşkilatları və onlara bağlı senatorlar, jurnalistlər, QHT-lər Azərbaycanla bağlı neqativ təsəvvür yaratmağa çalışır. Burada əsas məqsəd Ermənistanın 30 il davam etmiş işğal siyasətinə haqq qazandırmaq, Azərbaycanın ədalətli mövqeyini, ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi prinsipini gözədən salmaqdır. Bu media qurumları Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı mübarizəni təhrif etməklə yanaşı, Ermənistanın təcavüzkar siyasətini "haqlı narahatlıq" kimi təqdim edirlər. Təəssüfləndirici haldır ki, bir çox "demokratik Qərb dəyərlərini", "azad mətbuat prinsiplərini" öz fəaliyyətlərində əks etdirdiyini iddia edən mətbuat orqanları da bu çirkin kampaniyanın tərkib hissəsinə çevrilir, ucuz maraqlar qarşılığında Azərbaycanın haqq-ədalət işinə, dövlətimizin regionda yaratdığı yeni reallıqlara, müəyyənləşdirdiyi siyasi kursa qarşı əsassız hücumlar təşkil edirlər.

Qlobal tədbirlər öncəsi hücumlar: Təsədüf mü, yoxsa planlı təxribat?

Bu mənada, ən çox diqqət çəkən məqam bu hücumların ölkəmizdə beynəlxalq miqyaslı tədbirlərin təşkili, idman turnirlərinin keçirildiyi, eləcə də sivilizasiyalararası dialoqla bağlı tədbirlərin baş tutduğu məqamlarda reallaşmasıdır. Başqa sözlə, Qərb mediasının Azərbaycana qarşı xüsusi hücum dalğaları adətən ölkəmizdə keçirilən böyük beynəlxalq tədbirlər ərzində daha da güclənir. Bu, heç də təsadüfi deyil. Məsələn, istər 2015-ci ildə Bakıda keçirilən ilk Avropa Oyunları ərzində, istər Formula 1 yarışları



Bu kimi qərəzli və məqsədlilə hücumlar Azərbaycanı öz milli maraqlarına uyğun siyasətdən döndərə bilməz. Ölkəmiz hər zaman müstəqil siyasi kursunu qoruyur, milli maraqlarımıza istinad edir. Azərbaycan bu gün də qlobal platformalarda aktiv şəkildə təmsil olunur, beynəlxalq tədbirlərdə ev sahibliyi edir və regionda sülhün, təhlükəsizliyin təmin olunmasında vacib aktora çevrilib. Artıq ənənəyə çevrilmiş Qlobal Şuşa Media Forumu bunun ən bariz sübutudur. Qərb mediasının yalanlar üzərində qurduğu bu təzyiqləşməni nə Azərbaycanın müstəqilliyini, nə də beynəlxalq nüfuzunu zədələyər bilər. Əksinə, bu hücumlar Azər-

ri öncəsi, istər "Avrovision" msiqi yarışması ərzində, nəhayət COP29 tədbirindən qabaq bu hücumlar daha da intensivləşmişdi. Məhz belə məqamlarda Qərbin əsas media orqanları demək olar ki, hər gün Azərbaycana qarşı təzyiqləşməni bir neçə məqalə dərc edirdilər. Burada məqsəd yalnız ölkənin uğurlarına kölgə salmaq, imicini zədələmək və beynəlxalq ictimai rəydə neqativ fikir formalaşdırmaq idi - eyni zamanda, erməni lobbisi bu yolla özünün çirkin niyyətlərini həyata keçirməyə çalışırdılar. O dövrdə "The Guardian", "The Independent", "New York Times" və "Washington Post" kimi orqanlar insan hüquqları, media azadlığı, korrupsiya ittihamları adı altında ölkəyə qarşı qondarma "iddialarla" informasiya müharibəsi aparırdılar. Halbuki bu əsassız iddiaların realıqla heç bir əlaqəsi yox idi və məqsəd sifətən Azərbaycanın güclənən mövqeyini ləkələmək idi. Təsədüfi deyildi ki, ABŞ-ın prezi-

denti Donald Tramp də daima bu tip media qurumlarını "fake news" - "saxta xəbər" fabrikaları adlandıraraq onların ictimai rəyə yönəlik manipulyasiyasını açıq şəkildə tənqid edirdi. Dövlət başçısı bu məsələlərə toxunaraq bildirdi ki, bunu böyük beynəlxalq tədbirlər ərzində dəfələrlə görmüşəm: "Birincisi, 2015-ci ildə Azərbaycanda ilk Avropa Oyunları keçirildikdə oldu. O vaxt biz saxta hekayətlər, hücumlar və Qərb mediasının müxtəlif qaraxayma cəhdlərinin hədəfinə çevrildik. Sonuncu misal COP29 idi. Həmin vaxt Qərbin aparıcı mediasında gündə ən azı, ola bilsin 7 və ya 10 məqalə çıxırdı. Prezident Tramp onları saxta xəbər adlandırdı. Məsələn, "Washington Post", "New York Times", "Newsweek", yaxud Fransanın "Le Monde" və "Figaro" kimi mətbuat orqanları. Bunlar Azərbaycanı gözədən salmaq üçün əlaqələndirilmiş, təşkil olunmuş hücumlar idi".

Vaxt keçdikcə gücümüz də artır

bycan cəmiyyətində milli həmrəyliyi daha da gücləndirir, informasiya suverenliyinin vacibliyini ortaya qoyur və müstəqil medianın inkişafına təkan verir. Prezident İlham Əliyev Forumda çıxışı zamanı deyib ki, biz ölkəmizin potensialını bilir. Azərbaycanın müxtəlif sahələrdə əhəmiyyətini bilir və vaxt keçdikcə gücümüz də artır: "Əlbəttə, Qərbdə bəzi dairələrdə böyük məyusluq var idi ki, Azərbaycan həddindən artıq müstəqil siyasət aparır, təlimatlarımıza qulaq asmır, məsləhətlərimizə məhəl qoymur və istədiyini edir. Əgər biz həmin məsləhətləri dinləsəydik, ola bilsin, bu gün ölkəmiz ən azı iki qonşusu ilə mühari-

bədə idi. Əgər məsləhətləri dinləsəydik, biz Qarabağı heç zaman qaytara bilməzdik. Əgər məsləhətləri dinləsəydik, bu gün ola bilsin BVF-dən və onun "parçala və hökm sür" strategiyasından asılı olardıq. Bir sözlə, biz məsləhətlərə qulaq asmadıq".

Nəticə etibarilə, informasiya əsrində aparılan bu qeyri-bərabər mübarizədə əsas güc faktora, ədalətə və gerçəkliyə əsaslanan mövqeyə malik olmaqdır. Azərbaycan da məhz bu mövqeyə sahibdir - və bu, ən böyük üstünlükdür...

P.İSMAYILOV

Bakı-Tbilisi: qonşu, dost və strateji tərəfdaşlıq əlaqələri...

XİN rəhbəri qonşu ölkəyə rəsmi səfər edib

Azərbaycanın xarici siyasətində qonşu ölkələrlə dostluq münasibətləri xüsusi yer tutur. Bu yanaşma Gürcüstanla münasibətlərdə də özünü ifadə edir. Azərbaycan öz enerji resurslarının Avropa bazarlarına çatdırılmasında, eyni zamanda, Şərqdən Qərbə gedən yüklərin daşınmasında Gürcüstan mühüm tranzit rol oynayır. Azərbaycanla Gürcüstanı təkcə iqtisadi amillər deyil, həm də tarixi köklər birləşdirir. Azərbaycan-Gürcüstan dostluğunun çox qədim tarixi var və bu iki ölkə təkcə qonşu və dost deyil, həm də mühüm strateji tərəfdaşdır.



Xarici işlər naziri Ceyhun Bayramovun iyulun 22-də Gürcüstanla rəsmi səfəri də bu reallığı göstərir. Qeyd edək ki, C.Bayramov səfər çərçivəsində Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə görüşüb. Görüş zamanı Azərbaycan-Gürcüstan dostluq və strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyəti, inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər ölkələrimiz arasında yüksək səviyyəli siyasi dialoqun, qarşılıqlı səfərlərin və siyasi məsləhətləşmələrin münasibətlərinin daha da dərinləşməsinə verdiyi töhfəni vurğulayıblar.

Nazirlər enerji, nəqliyyat, ticarət, turizm və təhsil sahələrində əməkdaşlığın

daha da genişləndirilməsi imkanlarını müzakirə ediblər. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars və Cənub Qaz Dəhlizi kimi birgə həyata keçirilən layihələrin, habelə yaşıl enerjiyə və rəqəmsal kommunikasiya sahəsində irəliləmiş təşəbbüslərin və layihələrin strateji əhəmiyyəti qeyd olunub. Şərq-Qərb Orta Dəhlizinin ölkələrimiz və Mərkəzi Asiya arasında əməkdaşlıq əlaqələrinə müsbət töhfəsi vurğulanıb. Eləcə də iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin inkişafı, ticarət dövriyyəsində artan dinamika məmnuniyyətlə qeyd olunub. Həmçinin, humanitar sahədə əməkdaşlığın inkişafı, mədəniyyət mübadilələrinin təşviqinin vacibliyi vurğulanıb.

Tərəflər beynəlxalq platformalarda, o cümlədən regional təşəbbüslər çərçivəsində Azərbaycan və Gürcüstan arasında qarşılıqlı dəstəyə əsaslanan əməkdaşlığın davam etdirilməsinin önəmini qeyd ediblər. Ölkələrimizin iştirakı ilə üçtərəfli və çoxtərəfli formatlar çərçivəsində birgə fəaliyyətin, ortaq sөylərin əhəmiyyəti nazirlər tərəfindən vurğulanıb. Azərbaycanın Mərkəzi

Nazirlər ikitərəfli əməkdaşlığı müzakirə ediblər

kəzi Asiya ölkələri ilə yüksək səviyyəli əlaqələrinin Azərbaycan-Gürcüstan-Mərkəzi Asiya regional tərəfdaşlığı üçün əsas təşkil ediyi diqqətə çatdırılıb.

Görüşdə regionda və onun hüdüdlərindən kənarında baş verən proseslər, o cümlədən qarşılıqlı maraq doğuran təhlükəsizlik məsələləri müzakirə olunub. C.Bayramov qarşı tərəfi ölkəmiz tərəfindən işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, habelə Azərbaycan ilə Ermənistan arasında normalaşma prosesi barədə ətraflı məlumatlandırılıb. Gürcüstanın normalaşma prosesinə verdiyi töhfə, 2022-ci ildən etibarən bir sıra görüşlərə ev sahibliyi etməsi məmnuniyyətlə xatırlanıb. Sülh prosesində əhəmiyyətli irəliləyişə baxmayaraq, Ermənistan konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə qarşı davam edən ərazi iddialarının yekun sülh sazişinin imzalanması üçün maneə olaraq qaldığı diqqətə çatdırılıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Daha sonra nazirlər görüşün yekunlarına dair mətbuat konfransında bəyanatlarla çıxış ediblər. C.Bayramov deyib ki, görüşdə regional və global təhlükəsizlik məsələləri, eləcə də Ermənistan-Azərbaycan arasında postmünaqişə prosesi ilə bağlı fikir mübadiləsi aparılıb. Görüş zamanı global miqyasda baş verən proseslərin, bölgəyə təsir edə bilən təhlükəsizlik təhdidlərinin, digər qarşılıqlı maraq doğuran məsələlərin müzakirə olunduğunu diqqətə çatdırandan nazir əlavə edib: "Eyni zamanda, həm karımı Ermənistan-Azərbaycan postmünaqişə dövründə və onun hazırkı mərhələsində gedən proseslər barədə ətraflı məlumatlandırdım. Bu kontekstdə iyu-



Ceyhun Bayramov: Sülh yolunda yaxşı perspektivlər mövcuddur

lun 10-da Əbu-Dabidə Azərbaycan və Ermənistan liderləri arasında baş tutmuş danışıqlar, mövcud müsbət dinamika barədə məlumat verdim. Hesab edirik ki, sülh yolunda yaxşı perspektivlər mövcuddur. Biz bu yolun davam etdirilməsinə real hesab edirik. Bu yolun başa çatdırılması üçün bəlli addımlar vardır, lakin Ermənistan tərəfi hələ ki, bu addımları atmayıb".

Maka Boçorişvili: Gürcüstan üçtərəfli formatda əməkdaşlığın güclənməsində maraqlıdır

Azərbaycan ilə Gürcüstanın strateji tərəfdaş olduğunu deyən M.Boçorişvili isə bu tərəfdaşlığın daha da inkişaf etdirmək barədə razılığa gəlməsinə bildirdi. Onun sözlərinə görə, mövcud geosiyasi şəraitdə Gürcüstan ilə Azərbaycan arasında siyasi sabitlik ortaq maraqların qorunmasına xidmət edir. Gürcü nazir qeyd edib ki, Gürcüstan regionda sabitliyin və təhlükəsizliyin qorunmasında maraqlıdır və bu istiqamətdə ardıcıl sөylər göstərir. O qeyd edib ki, ikitərəfli görüşdə müxtəlif məsələlər müzakirə olunub və bu cür təşəbbüslər Azərbaycan, Gürcüstan və digər tərəfdaş ölkələr arasında əməkdaşlığın dərinləşdirilməsinə mühüm töhfə verir. "Mövcud geosiyasi şəraitdə Gürcüstanda və Azərbaycandakı siyasi sabitlik ortaq maraqlarımızın qorunmasına xidmət edir. Biz ölkələrimizin milli maraqlarını nəzərə alaraq, əlaqələri-

mizin daha da möhkəmlənməsi istiqamətində çalışırıq", - deyər gürcü nazir vurğulayıb. O deyib: "Ölkələrimiz arasında qarşılıqlı etimada əsaslanan əlaqələr ikitərəfli miqyasdan çıxıb global xarakter alıb. Bizim münasibətlərimiz siyasi dialoqun da inkişafına tökan verir. Biz regiondakı mövcud vəziyyəti, eyni zamanda, global prosesləri müzakirə etdik. Həmçinin təhlükəsizlik məsələləri də müzakirə olundu".

M.Boçorişvili onu da deyib ki, Gürcüstan Azərbaycan və Türkiyə ilə üçtərəfli əməkdaşlıq formatının gücləndirilməsinə böyük önəm verir. "Gürcüstan, Azərbaycan və Türkiyə arasında üçtərəfli əlaqələri xüsusi qeyd etmək istəyirəm. Ölkələrimiz arasındakı bu üçtərəfli format mühüm formatdır. Gürcüstan üçtərəfli formatda əməkdaşlığın güclənməsində maraqlıdır", - deyər nazir vurğulayıb.

C.Bayramov Gürcüstan Prezidenti ilə görüşüb

Qeyd edək ki, C.Bayramov səfər çərçivəsində Gürcüstan Prezidenti Mixail Kavelaşvili ilə görüşüb. Xarici İşlər Nazirliyinin məlumatına görə, görüş zamanı tərəflər Azərbaycan və Gürcüstan arasında strateji tərəfdaşlıq və yaxın dostluğu bir daha təsdiqləyərək, əsas sektorlar üzrə yüksək səviyyəli dialoqun və əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıblar.

N.BAYRAMLI

Azərbaycanın təcrübəsi BMT-nin forumunda təqdim edilib



Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) ABŞ-nin Nyu-York şəhərində təşkil etdiyi Yüksək səviyyəli Siyasi Forum çərçivəsində keçirilən Nazirlər görüşündə çıxış edib.

Komitədən "Yeni Azərbaycan"a verilən məlumata görə, o, Azərbaycanın şəhərsalma və dayanıqlı inkişaf sahəsində həyata keçirdiyi islahatlar, əldə olunan nailiyyətlər və qarşıya qoyulmuş strateji prioritetlər barədə məlumat verib. Komitə sədri şəhərsalma sahəsində qəbul edilmiş kompleks və inteqrasiya olunmuş yanaşmaların sosial rifaha, iqlim dəyişikliklərinə uyğunlaşmaya və iqtisadi dayanıqlığa töhfə verdiyini diqqətə çatdırıb.

A.Quliyev iqlim dəyişikliyi, iqtisadi qeyri-müəyyənlik və sosial bərabərsizlik kimi problemlərin bir-biri ilə sıx bağlı olduğunu və bu çağırışların daha qabarıq şəkildə məhz şəhər mühitlərində özünü göstərdiyini bildirdi. Komitə sədri vurğulayıb ki, proqnozlaşdırılan 2050-ci ilədək dünya

əhalisinin 70 faizədək hissəsi şəhərlərdə yaşayacaq və bu səbəbdən də şəhərlərin davamlı inkişafı global gündəliyin prioritet istiqamətlərindən biri olmalıdır.

Həmçinin qeyd olunub ki, şəhər mühitinin düzgün planlaşdırılması və idarə olunması Dayanıqlı İnkişaf Məqsədlərinin icrasında da həlledici rol oynayır və bu kontekstdə şəhərlərin baş planları inklüzivlik, təhlükəsizlik, əlçatanlıq və dayanıqlılıq baxımından əsas strateji alətlərdən biridir.

Azərbaycanın milli inkişaf strategiyasında şəhərsalmanın prioritet istiqamət olduğunu qeyd edən Komitə sədri ölkəmizin iqlim dəyişiklikləri və urbanizasiya sahəsində beynəlxalq sөylərə fəal töhfə verdiyini diqqətə çatdırıb. Bu xüsusda, COP29 çərçivəsində Azərbaycanın təqdim etdiyi "Dayanıqlı və Sağlam Şəhərlər üçün Çoxsahəli Fəaliyyət Yolları" təşəbbüsünün şəhərsalma ilə səhiyyə və iqlim siyasətləri arasında inteqrasiyanı təmin etdiyini bildirdi.

Çıxış zamanı Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan genişmiqyaslı şəhərsalma və bərpa işləri, işğaldan azad edilmiş ərazilərdə "ağıllı şəhər" və "yaşıl enerji zonası" konsepsiyalarına uyğun şəkildə həyata keçirilən layihələr haqda məlumat verilib və bunun regional sabitliyə, iqtisadi dirçəlişə və dayanıqlı in-

kişaf hədəflərinə xidmət etdiyini qeyd edilib.

Komitə sədri həmçinin 2026-cı ilin mayında Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 13-cü sessiyası haqqında məlumat verib. O, Forumun şəhərsalma sahəsində qabaqcıl təcrübələrin bölüşməsi, tərəfdaşlıqların gücləndirilməsi və beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi üçün mühüm platforma olduğunu bildirdi və bütün ölkələri, beynəlxalq təşkilatları bu mühüm tədbirdə fəal iştirak etməyə dəvət edib.

2013-cü ildən etibarən hər il təşkil olunan Yüksək səviyyəli Siyasi Forum Dayanıqlı İnkişaf Məqsədlərinin global səviyyədə nəzərdən keçirilməsi və onların icrasının sürətləndirilməsi üçün əsas platforma hesab olunur. Bu il Forum 14-23 iyul tarixlərində BMT-nin Nyu-Yorkdakı mənzil-qarərgahında "Heç kimin geridə qalmaması naminə 2030 Gündəliyi və onun Dayanıqlı İnkişaf Məqsədləri üçün davamlı, inklüziv, elmi və sübuta əsaslanan həllərin irəliləməsi" mövzusunda keçirilir.

Forum çərçivəsində A.Quliyevin BMT-nin Məskunlaşma Programı "Hər kəs üçün layiqli mənzil" mövzusunda Yüksək səviyyəli Dialoqda, Dayanıqlı İnkişaf Məqsədlərinin lokallaşdırılması üçün Tərəfdaşlıq Platformasına dair Yüksək səviyyəli Tədbirdə və bir sıra ikitərəfli görüşlərdə iştirakı nəzərdə tutulur.

Bizim Beynəlxalq məhkəmələrdə iddia qaldırmaq hüququmuz var

Baş prokuror: AZAL təyyarəsinin vurulmasının istintaqı ilə bağlı Rusiya konkret notisələr barədə bizə məlumat vermirdi. AZAL təyyarəsinin vurulması və Aktau qəzaya uğramasının istintaqı ilə bağlı Rusiya tərəfi konkret notisələr barədə Azərbaycana məlumat vermirdi.

"Report"un Türkiyə bürosu xəbər verir ki, bunu Ankarada səfərdə olan Baş prokuror Kamran Əliyev deyib.

O bildirib ki, AZAL-ın təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında yerə düşəndən etibarən Azərbaycan Rusiya İstintaq Komitəsi ilə daim əlaqə saxlayır və məktublar ünvanlayır:

"Onlar hələ ki, ekspertizaların keçirilməsi, istintaqın davam etdirilməsi, istintaq hərəkətlərinin həyata keçirilməsini əsas məlumat konkret notisələr barədə bizə götməklə konkret notisələr barədə bizə məlumat vermirlər. Amma bizim özümdə istintaqın ilkin mərhələsindən kifayət qədər sübutlar var. Biz hadisənin baş vermə halları ilə bağlı həm kifayət qədər məlumatlıyıq, həm də zəruri olan bütün sübutları topladıq. Qazaxıstan tərəfi ilə fəaliyyətimizi koordinasiya edirik.

Təyyarə Aktau şəhəri yaxınlığında yerə düşən kimi Azərbaycan Baş prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlandı. Eyni zamanda, Qazaxıstan tərəfi, sonradan isə Rusiya İstintaq Komitəsi də cinayət işi başlatdı. Yəni hazırda üç ölkədə cinayət faktları araşdırılır. Sual oluna bilər ki, bir fakta görə niyə üç ölkədə cinayət işi açılıb? Ona görə ki, bu və ya digər formada hər üç ölkənin maraqlarına toxunan bir məsələdir. Məlumdur ki, o hadisə zamanı hər üç ölkənin vətəndaşları arasında həm həyatlarını itirən, həm də müxtəlif dərəcəli bədən xəsarətləri alanlar olub. Bu səbəbdən biz həm Rusiya İstintaq Komitəsi, həm də Qazaxıstanla əməkdaşlıq edirik".



K.Əliyev, həmçinin ilk vaxtlardan Braziliya Prokurorluğu ilə əlaqə saxladıklarını vurğulayıb.

"Bilirsiniz ki, həmin təyyarə Braziliyada istehlal olunub. Hər halda ümid edirik ki, Rusiya tərəfi qısa zaman kəsiyində bizə istintaqın gedişi və konkret notisələr, eyni zamanda cinayət törətmiş (amma biz demirik bu qəsdən törədilib) şəxslərin məsuliyyətdə cəlb olunması ilə bağlı bizə məlumat verəcəklər. Əgər bu, olmazsa, o zaman Cənab Prezidentin də dediği kimi, bizim Beynəlxalq məhkəmələrdə iddia qaldırmaq hüququmuz var", - Baş prokuror əlavə edib.

Xatırladaq ki, AZAL-ın Bakı-Qrozni reysini həyata keçirən sərnişin təyyarəsi ötən il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i ölüb, 29-u sağ qalıb.

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə həlak olan ekipaj üzvləri - İlqor İvanoviç Kşnyakin, Aleksandr Georgiyeviç Kalyaninov, Hökümə Cəlil qızı Əliyevaya ölümdən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib. Qəzadan sağ çıxan ekipaj üzvləri Zülfüqar Sərdar oğlu Əsədov və Aydın Vaqif qızı Rəhimli 1-ci dərəcəli "Rəşadət" ordeni ilə təltif ediliblər.

Güclü birliyin təməli!

Azərbaycanda ictimai və dövlət maraqları uzlaşır...

Koordinasiyalı şəkildə vacib addımlar atılır

Mövzuya dair fikirlərini "Yeni Azərbaycan"la bölüşən millət vəkili İlham Məmmədov bildirib ki, ölkə başçısının rəhbərliyi ilə müstəqil, milli maraqlara söykənən siyasət qurulub: "Azərbaycan dövlətinin hər zaman yürüdülməli siyasətinin mərkəzində milli maraqlar durur. Prezidentin rəhbərliyi ilə dövlət maraqlarının qorunması istiqamətində mühüm addımlar atılıb. Beynəlxalq müstəvidə Azərbaycanın dövlət maraqlarının, milli maraqlarının qorunması istiqamətində sistemli siyasət yürüdülməli, koordinasiya şəkildə vacib addımlar atılır.

Müasir dövrimizdə güclü ölkə olmağın yolu, onun inkişafı ictimai və dövlət maraqlarının müdafiəsindən keçir. Hansı ölkədə ictimai və milli dövlətçilik maraqları

uzlaşdırılmırsa, həmin ölkələr, cəmiyyətlərdə çox ciddi parçalanmalar yaşanır.



Günümüzdə belə halların çox şahidi oluruq. Ölkəmizdə ictimai və dövlət maraqlarına diqqətin notasıdır ki, Azərbaycan davamlı olaraq uğurlara, qələbələrə imza atır".

Dövlət maraqları müdafiə olunmadan...

İ.Məmmədov qeyd edib ki, dövlət maraqlarının qorunması və bu maraqların ictimaiyyət arasında təbliği çox vacib məsələ və əsas vəzifələrdən biridir: "İctimai və dövlət maraqlarının qorunmasında, təhlükəsiz-

liyin müdafiəsində vətəndaşlarımızın maariflənməsi ən önəmli şərtlərdəndir. Çünki hər birimizin həyatında, fəaliyyətində dövlət maraqlarının müdafiəsi üstünlük təşkil etməlidir. Hər bir vətəndaş siyasət mövqeyindən asılı olmayaraq, Azərbaycan dövlətinin maraqlarını qorumaqdır. Bu, həm də ona görə vacibdir ki, dövlət maraqları müdafiə olunmadan ictimai maraqları qorumaq mümkün olmaz. Məhz aparılan təbliğatın nəticəsidir ki, Azərbaycan xalqı, ictimaiyyəti mənəviyyata, mənəvi dəyərlərə, dövlətə,

onun atributlarına, simvollarına böyük sayğı göstərir. Dövlətimizin maraqlarına zidd olan, onun təhlükəsizliyini pozmağa yönələn, müstəqilliyinə qəsd etmək istəyən qüvvələrə qarşı Azərbaycan xalqı, ictimaiyyəti hər zaman mübarizə aparıb, bundan sonra da aparacaq. Bizim üçün dövlət maraqlarının müdafiəsi vacibdir və bu, ictimai maraqlarımızın yaşaması deməkdir. Bütün bunlara görə də vətəndaş cəmiyyəti ilə dövlət arasında əsas körpü rolunu oynayan medianın üzərinə böyük vəzifə düşür".



Məqalə "Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi"nin maliyyə dəstəyi ilə "İctimai və dövlət maraqlarının müdafiəsi" istiqaməti üzrə hazırlanmışdır

Üzərimizə düşən vəzifəni icra etməliyik!

şür. Onlar dövlət, eləcə də ictimai maraqların qorunmasında fəal iştirak etməlidirlər, fəallıq olmadan normal cəmiyyət qura bilmərik. Vətəndaşlar ictimai və dövlət maraqlarının qorunmasında aktivlik göstərməli, dövlətin yanında olmalı, bu maraqların ən güclü müdafiəçilərinə çevrilməlidirlər. Çünki

Azərbaycanın daxili və xarici siyasətində ictimai və dövlət maraqlarının qorunması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu, həm də təhlükəsizliyimizin qorunması və təmin edilməsi baxımından xüsusi önəm və əhəmiyyət daşıyır.

Azərbaycan cəmiyyəti ola-

raq, bütövlükdə, hər birimiz bir vətəndaş kimi Azərbaycanın daha güclü, qüdrətli, dünyanın inkişaf etmiş ölkəsinə çevrilməsi istiqamətində ictimai və dövlət maraqlarının təmin olunması üçün üzərimizə düşən vəzifəni icra etməliyik".

Yegana

Beşinci Respublika tarixinin ən aşağı reytingi

Bugünkü Fransa tarixinin ən çətin dövrlərindən birini yaşayır, desək, əsl həqiqəti ifadə etmiş olarıq. Ölkədə, demək olar ki, bütün istiqamətlərdə böhran meylləri müşahidə edilir. Ötən il Avropa Parlamentinə və Milli Assambleyaya keçirilən seçkilərdə xalqın hakimiyyətə inamının

mətlərdə böhran meylləri müşahidə edilir. Ötən il Avropa Parlamentinə və Milli Assambleyaya keçirilən seçkilərdə xalqın hakimiyyətə inamının

sarsıldığı öz təsdiqini tapdı. Bunun ardınca başlayan hökumət böhranı hələ də sona çatmayıb. Belə ki, bir neçə həftədən sonra konstitusiyamızın pozulması ilə formalaşan yeni hökumət qarşıya qoyulan məqsədlərə çatmaqda hər hansı bir uğur qazanmayıb. Paralel şəkildə Fransanın yüz illiklər boyunca öz nəzarətində saxladığı və ağır şərtlərlə sümürmə siyasəti həyata keçirdiyi müstəmləkə ərazilərində Yelisey Sarayına qarşı etirazlar dalğası geridönməz hal alıb.

Antirekorda imza atan ilk prezident

Ölkədə yaşanan ziddiyyətlər fonunda hazırkı hakim komandanın növbəti prezident seçkilərində uğur qazanmaq

faiz) bəyənmə reytingi Beşinci Respublika tarixinin ən aşağı reytingi olub. Bunu "Journal du Dimanche" üçün "İfop" sorğusunun məlumatları sübut edir. Onların hər ikisinin ümumi balı 37 təşkil edib ki, bu da 2014-cü ildə Fransua Olland və Manuel Valsdan (51 bal) aşağı nəticədir. Makronun seçici dəstəyi 49 faizə düşüb. O, 2022-ci ildən bu yana 12 bal itirib.

"Makron reytingi 20 faizdən aşağı enmiş ilk prezident kimi tarixə düşdü. Hətta "sarı jiletli" böhranının pik nöqtəsində bu, 23 faiz idi", - deyər tədqiqatın müəllifləri qeyd edirlər. Başqa həmkarlar ittifaqlarının rəhbərləri də ölkədəki iqtisadi böhranın əsas səbəbinin son 10 ildə aparılan uğursuz siyasət olduğunu bildiriblər.

Qeyd edək ki, Fransa hökuməti 2026-cı ildə büdcə kəsirini 4,6 faiz səviyyəsinə endirməyi planlaşdırır, lakin bunun üçün 40 milyard avro qənaət etmək lazım olacaq. Bu xüsusda fikirlərini ifadə edən Fransanın iqtisadiyyat, maliyyə, sənaye və rəqəmsal sənayenin naziri Erik Lombar BFMTV telekanalına müsahibəsində bildirib: "Bizim 3 trilyon avrodan çox dövlət borcumuz var və hər il kreditörlərə daha çox məbləğ ödəməli olu-

Narazılıqları artıran 2026-cı ilin büdcə qanunu

ruq. Beləliklə, büdcə kontekstində artıq fəvqəladə vəziyyətdəyik. Keçən il kreditörlərə 50 milyard avrodan çox vermişik, bu il isə 70 milyard avrodan çox olacaq. Bu, müdafiə büdcəsindən xeyli çoxdur. Buna görə də borcu sabitləşdirməliyik, bunun üçün isə büdcə kəsirini azaltmaq lazımdır".

Hökumət büdcə kəsirlərini xərcləri azaltmaq və sort qənaət rejiminə keçməklə azaltmağı hədəfləyib ki, bu da ölkə boyunca sosial narazılıqların artması ilə müşayiət olunur.

MÜBARİZ

AfD-yə rəğbət bəsləyənlərin sayı artıb

Yaxın gələcəkdə Almaniya ifrat-sağçı qüvvələrinin hakimiyyətə gəlmə ehtimalı güclənir. Belə ki, Almaniya aparan son sorğuların nəticələrinə görə, almanların əksəriyyəti radikal sağçı Almaniya üçün Alternativ (AfD) partiyasının qadağan olunmasına qarşıdır. "Allensbach" İctimai Rəy İnstitutunun "Frankfurter Allgemeine Zeitung" qəzetinin si-farişi ilə keçirdiyi sorğuya əsasən, respondentlərin 52 faizi

52 faiz əleyhinə, 27 faiz lehinə...

partiyanın qadağan olunmasını əleyhinə, 27 faizi isə lehinə olduğunu açıqlayıb. Şərqi Almaniya respondentlərin təxminən 65 faizi, ölkənin qərbində isə 49 faizi AfD-nin qadağan olunmasını düzgün hesab etmir. Sorğu nəticəsində, həmçinin bəlli olub ki, Qərbi Almaniya respondentlərin 67 faizi, Şərqi Almaniya isə 88 faizi AfD-yə rəğbət bəsləyir. Bununla yanaşı, respondentlər AfD-nin qadağan olunması tə-

şəbbüsünü digər partiyaların arzuolunmaz rəqibdən qurtulmaq niyyəti kimi qiymətləndirib. Qeyd edək ki, AfD-nin qadağan olunması tələbləri Almaniya daxili kəşfiyyat xidməti tərəfindən partiyanın qəti şəkildə sağ radikal kimi təsnif edilməsindən sonra daha da güclənmişdi. Lakin AfD bu qərəza qarşı hüquqi yolla mübarizə apardığı üçün proses müvəqqəti olaraq dondurulub.

Həm Şərqi, həm də Qərbi Almaniya da dayaqları möhkəmdir

Məsələ ilə bağlı Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin siyasi eksperti S.Zahidov "Yeni Azərbaycan" qəzetinə şərhində qeyd edib ki, Almaniya üçün Alternativ partiyasının bütün ölkə üzrə təsir imkanları artıb.

"Reallıq ondan ibarətdir ki, Almaniya radikal sağçı qüvvələrin nüfuzu daha da güclən-

da son on ildə miqrantların sayının daha da çoxalması, miqrantların arasında cinayət meyilli olanların sayının artması, paralel olaraq iqtisadi ressesiyanın baş verməsi və əhalinin sosial rifahında problemlərin meydana çıxması yerli əhalinin siyasi baxışlarında ciddi dəyişiklikləri gətirib çıxarıb. AfD-yə bu qəddər dəstəyin verilməsi bunu sü-

növbəti seçkilər keçirilərsə, hansı partiya səs verərsiniz? Təbii ki, ilk yerdə AfD qərarlaşmışdı. Sorğunun nəticəsindən də aydın oldu ki, AfD noinki Şərqi Almaniya, hətta Qərbi Almaniya da öz dayaqlarını möhkəmləndirib", - deyər S.Zahidov vurğulayıb.

de-yil. Sağ-mərkəzçi və sol-mərkəzçi cəbhədə yer alan partiyalar arasında belə sövdələşmə əldə olunub ki, onlardan heç biri AfD ilə əməkdaşlıq etməyəcək. Bu baxımdan növbəti seçkilərdə AfD qalib gəlsə belə, onun təklifinə başlamaq qərarını inandırıcı görmür. Amma buna baxmayaraq, ölkə daxilində siyasi vəziyyət hər an dəyişə bilər. Dörd ildən sonra keçiriləcək seçkilərdə Xristian Demokratlar Partiyası qalib gəlməyə, hakimiyyətdə təmsil olunmaq üçün onun AfD ilə koalisiyaya girməsi mümkün

AfD-nin hakimiyyətə gəlmək şansı var?

ola bilər. Çünki CDU və AfD-nin bəzi məsələlərdə, xüsusilə miqrasiya məsələsində mövqeləri üst-üstə düşür", - deyər S.Zahidov bildirib.

Yunis ABDULLAYEV



timali hər ötən gün daha da azalır. Bunu prezident Makronun reytingi də əyani şəkildə təsdiqləyir. Emmanuel Makronun (19 faiz) və baş nazir Fransua Bayrunun (18 faiz) reytingi isə 2022-ci ildəki qənaətə qədər böyük təsir göstərmişdir. Həmkarlar ittifaqları bu qənaəti ədalətsiz, sosial hüquqlara qarşı hücum kimi qiymətləndirib. Bir çox təşkilat artıq sentyabr ayı üçün ümumi tətillər qeyd etmişdir.

Fransa Demokratik Əmək Konfederasiyasının (CFDT) rəhbəri Mariliz Leon "France Inter" radiosuna müsahibəsində büdcəni "tənbəl və keçmiş qapanmış baxış" adlandırdı. Onun sözlərinə görə, işçilər bu büdcəni qəbul edə bilməz. Hökumət ədalətli cavab vermir və bu sə-

bəhlə CFDT gələcək ay kütləvi aksiyaları istisna etmir. Leon avqustun sonu və ya sentyabrın əvvəlində təşkil ediləcək biləcək mümkün sərbərlilik üçün qayıqların açıq olduğunu bildirib. Ümumi Əmək Konfederasiyasının (CGT) rəhbəri Sofi Bine daha sət ritorika ilə çıxış edib. O, büdcə planını gənclər, işçilər, təqaüdcülər və işsizlər üçün qəbul ediləməz geriləmə adlandırdı. CGT bəyanatında hökumətin planını əmək sahəsi üçün "qara il və şirkətlərə yeni hədiyyə" kimi xarakterizə edib. Bine bəyan edib ki, həmkarlar ittifaqları sosial geriləmənin qarşısını almaq üçün əllərindən gələni əsirgəməyəcək və digər həmkarlar ittifaqları ilə birlikdə hökumətin planını bloklayacaq üçün strategiyalar hazırlanacaq. Onun sözlərinə görə, hazırda gündəmdə olan məsələ etiraz nümayişləri üçün sərbərlilikdir.

"Solidaires" həmkarlar ittifaqı da yayımladığı bəyanatda Bayru hökumətinin büdcəsinə qarşı çıxaraq ədalətli, həmrəy



məkdir. Ən son Bundeştaq seçkilərində AfD-nin 20 faiz səs əldə edərək parlamentdə ikinci böyük partiya çevrilməsi onu deməyə əsas verir ki, bu partiya rəğbət bəsləyənlərin sayı əvvəlki dövrlərə nisbətən çoxalıb. AfD-nin programında sort miqrasiya siyasəti və Avropa İttifaqına skeptik yanaşma, xüsusilə də Almaniyanın Rusiya ilə münasibətlərinin normallaşması və bu ölkə ilə daha yaxın əlaqələrin qurulması kimi məsələlərə xüsusi önəm verilir. Almaniya-

but edir. Aprel ayında da Almaniya siyasi partiyalarla bağlı oxşar sorğu keçirilmişdi. Belə sual qoyulmuşdu ki, əgər hazırda Bundeştaqda "2029-cu ildə növbəti Bundeştaq seçkilərdə AfD-nin ilk yerə çıxmaq imkanları kifayət qədər böyükdür. Amma bu, heç də demək deyil ki, AfD hakimiyyətə gələ bilər. Son seçkilərdə şahidi olduq ki, heç bir siyasi partiya mütəlak üstünlüyə sahib

97 yaşlı Xalq artisti Roza Cəlilova: Elə bir ölkə yoxdur ki, milli rəqsimizə baxıb heyran qalmasın



Roza Cəlilova 1929-cu ildə Qubada anadan olub. 1947-ci ildə Bakı Xoreoqrafiya Məktəbini bitirib. İki il Opera və Balet Teatrının balet truppasında çalışıb. 1949-cu ildə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniya Ansamblının Mahni və Rəqs Ansamblında fəaliyyətini davam etdirib. 1965-1975-ci illərdə ansamblın rəqs qrupuna rəhbərlik edib. Rəqqasə uzun illər xoreoqraf kimi də fəaliyyət göstərmişdir. O, 1989-cu ildə yaratdığı "Gülüstan" Mahni və Rəqs Ansamblı ilə populyarlaşaraq xarici ölkələrdən ardıcıl dəvətlər almağa başlayıb. Sənətkarın repertuarında Azərbaycanın milli rəqləri ilə bərabər bərabər ərəb, fars, hind və bir sıra başqa xalqların rəqləri də böyük yer tutub. Beləliklə, bu günkü müsahibimiz "Şərəf" və "Söh-rət" ordenli xoreoqraf, xalq artisti Roza Cəlilovadır. Müsahibəmizi oxuculara təqdim edirik.

- Roza xanım, necəsiniz? Özüünüzü necə hiss edirsiniz?

- 97 yaşım var. Yaş öz sözünü deyir. Bu yaşa gəlib çatdım, xalqımızın sevgisini, məhəbbətini hər zaman hiss elədim. Allah mənə ömür verib ki, rəqsimizi xalqımıza təqdim edim. Bu məni qürurlandırır. Yaxşı ki, sizlər varsiniz və gəlib məndən tez-tez xəbər alırsınız.

- Necə oldu sizin milli rəqsə üstünlük verdiniz?

- Ailəmə incəsənəti çox sevirdim. Atam mənim əlimdən tutub baletə apardı. Balet oynadım, lakin milli musiqini eşidəndə özümü daha çox orada gördüm. Rəqsə bağlılıq ürəkəndən gəlir. Mən də ürəyimə səsə qulaq asdım. O zamanlar xarici ölkələrə gedib Azərbaycan rəqsini nümayiş etdirmək çətin idi. Hara göndərdilərsə, bütün tədbirlərdə uğurla iştirak elədim. Bu, mənim üçün böyük fəxrdir.

- Necə düşünürsünüz, Sizcə hazırda milli rəqs o illərdəki qədər sevilir?

- Hiss edirəm ki, milli rəqsimizə insanların marağı

böyük, sevgiləri çoxdur. Musiqi gözəl, avazı gözəl, geyimləri gözəldir, əlbətdə ki, seviləcək rəqsimiz var. Ulu öndər Heydər Əliyevin bir sözü var. Rəqs bizim güzgümüzdür. Elə bir ölkə yoxdur ki, milli rəqsimizə baxıb heyran qalmasın. Melodiya, rəqsin hərəkətləri, paltarın quruluşu hamısı bir biri ilə bağlı olmalıdır. Rəqs tarixi dəyərdir, təqdim etmək isə böyük xoşbəxtlikdir. İfa olunan musiqini eşitdikdə, təqdim olunan rəqsə gördükdə insanın ruhu oynayıb. Gözəl bəstələri, musiqiçilərimiz, rəqqaslarımız çoxdur.

- Roza xanım, rəqs insanın xarakterinə necə təsir göstərir?

- Rəqs insanın xarakterinə ancaq müsbət mənada təsir göstərə bilər. İnsanı ruhlandırır, ona sevgi verir.

- Bəs siz daha çox yaxın olan hansı rəqsdir?

- Lirik rəqlərimiz bir tarixdir. "İnnabi", "Uzundərə" və sən gözəl sızma rəqlərdir. Oğlanlar üçün "Qaytağı",

"Cəngi" rəqlərini misal götürürəm. Hansı olmasından fərqli olmayaraq rəqsimizə böyük maraq və sevgi duyublar. Mən bunu getdiyim bütün ölkələrdə hiss eləmişəm. Hətta rəqsimizə aid kitablar belə yazıblar.

- Bildiyim qədər nəvəniz Lalə xanım Aslanur da yolunuzu davam etdirir...

- Bəli, Lalənin lap kiçik yaşlardan rəqsə marağı var. O, 2000-ci illərdə doğulub. Həmin ərəfələrdə zəlzələ olmuşdu. Hamımız zəlzələnin təsirində idik, lakin balaca Lalə əllərini qaldırıb özü üçün oynayırdı. Onun rəqs proyektı var. Keçən il Kanadada keçirilən mütəbər müsabiqədə 15 ölkə arasında Azərbaycan birinci yerə layiq görüldü və qızıl medal qazandı.

- Yaxın günlərdə də maraqlı bir tamaşa qurmuşdu...

- Bəli, bu il tamaşa quranda dahi şəxsiyyətlərə önəm verildi. Üzeyir Hacıbəyov, Xurşudbanu Natəvan, İb-

rahimxəlilxan kimi şəxsiyyətlərə müraciət etdilər. Səhnədə 30 rəqqasla işləmək böyük zəhmət tələb edir. Həmin təqdimatın sonunda cənab Prezident İlham Əliyevin Şuşa ilə bağlı çıxışı ekranlarda səsləndirildi.

- İştirak etdiniz həmin tədbirdə?

- Həmin gün özümü yaxşı hiss eləmədim, lakin orada iştirak etməliydim. Çox gözəl bir tədbir oldu. İnsanların böyük sevgisini gördüm orada. Konsert ərəfəsində nəvəmi tanımadım. O, əsl Azərbaycan xanımı kimi milli paltarda səhnədə idi. Bir anlıq fəxr elədim. Bu rəqsə sevmək və xalqa sevdirmək lazımdır. Düşünürəm ki, mən bunu bacardım və nəvəmin də mənim qədər təqdim edəcəyinə inanıram. Bizim rəqs dünyada tarixə düşən bir rəqsdir.

- Bildiyim qədər 95 illiyiniz təntənəli şəkildə qeyd olunub.

- Bəli, möhtəşəm bir tədbir keçirildi, tədbir konsert proqramı ilə davam etdi. İnsanlar ayaq üstə məni alqışla-

dı. Mədəniyyət naziri Adil Kərimli və nazirliyin məsul əməkdaşları yubilyar sənətkarını məni evimdə ziyarət ediblər. Bu mənim üçün böyük bir hədiyyədir.

- Stolun üstündə "Səhnəmizin ağ çiçəyi" adlı, Sizə həsr olunan kitab görürəm, istəyirdim bu kitabdan bəhs edəsiniz

- Kitab Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dərc olunub. Müəllif bütün materialları arxivlərdən çıxarıb, heç bunlardan xəbər etməyib. 2017-ci ildə nəşr olunan kitabın müəllifi Mustafa Çəmənlidir. Kitabda fəaliyyətim, yaradıcılığım, qızıl fonda düşən bütün rəqlərim və həyatımda baş verən proseslər əks olunub. Hətta bütün rəqlərin tarixləri barədə də burada məlumat verilib. Onu demək istəyirəm ki, hər oxuyan Molla Pənah olmur, hər rəqs edən də sevilir və barəsində bu cür gözəl kitab dərc edilmişdir.

Söhbətləşdi: Havar Şafiyeva

Yelisey sarayının tezisləri Belçika parlamentində...

Son zamanlar belçikalı parlamentarilər "erməni sevdasına" qorq olub. Açıq-aşkar Ermənistan üçün cəfəqanlıq edirlər. Regionda hazırkı real-

lıqlardan xəbərdar olmayan və ya xəbərdar olub, amma bilərəkdən buna məhəl qoymayan belçikalı parlamentarilər öz köhnə ampluasında qalmaqda

davam edirlər. Belə ki, Ermənistan Baş naziri Nikol Paşinyanın bu ayın ortalarında Belçikaya səfəri zamanı - iyulun 17-də Belçika parlamentinin

Nümayəndələr Palatasında Azərbaycana qarşı qərəzli qətnamə qəbul olunub - Qətnamədə Azərbaycan ordusunun 2023-cü ilin sentyabrın 19-da

Qarabağda antiterror tədbirləri açıq-aşkar təhrif olunub və ölkəmizə qarşı əsassız ittihamlar səsləndirilib. Sənədin bütün maddələri Azərbaycanın milli maraqlarına və beynəlxalq hüququn reallıqlarına zidd olmaqla yanaşı, açıq şəkildə Ermənistanın və separatçı ermənilərin mövqeyini müdafiə edir. Belçika Parlamentinin Nümayəndələr Palatası indi də Belçika hökumətinə Ermənistanla bağlı tələblər irəli sürüb. Tələblər bundan ibarətdir ki, Brüssel "hərbi cinayətlərin" beynəlxalq səviyyədə araşdır-

ılmasında Ermənistanı dəstək verməli, Ermənistanı konsulluq mövcudluğunu artırmalı, rəsmi İrəvanla humanitar və hərbi əməkdaşlığı daha da dərinləşdirməlidir. Nümayəndələr Palatasında, həmçinin Azərbaycanla qarşı sanksiya tətbiq olunmasını çağırışlar da olub.

Belçikalı Parlamentarilər niyə Ermənistan üçün bu qədər cəfəqanlıq edirlər? Onların bu addımları nədən irəli gəlir? Belçika parlamentinin Ermənistanla yönəlik addımları hansı məqsədlərə əsaslanır?

İkili standartlar normal siyasi mexanizmə çevrilib

Məsələ ilə bağlı politoloq Tural İsmayilov "Yeni Azərbaycan" qəzetinə şərhində qeyd edib ki, Belçika Nümayəndələr Palatasının qəbul etdiyi birtərəfli və qərəzli qətnamə Avropa İttifaqının son dövrlərdə Ermənistanla münasibətlərini hansı siyasi ritorika üzərində qurduğunu açıq şəkildə nümayiş etdirir. "Qətnamənin məzmunu bir daha göstərdi ki, Aİ-nin bəzi institutları, eləcə də bəzi üzv ölkələri üçün ikili standartlar artıq normaya çevrilib. Bu sənəd faktiki olaraq Azərbaycanın ərazi bütövlüyünü və suveren hüquqlarını sual altına alır. Qətnamənin Paşinyanın Brüssel səfəri ilə eyni vaxta təsadüf etməsi isə bu təşəbbüsün əvvəlcədən planlaşdırıldığını göstərir. Qeyd edim ki, Azərbaycanın ərazi bütövlüyü BMT Nizamnaməsinə və beynəlxalq hüquqa əsaslanır.

Politoloq İlyas Hüseyinov qəzetimizə

kar etmək Avropa hüququnun öz əsaslarını inkar etmək deməkdir", - deyərək T.İsmayilov vurğulayıb ki, Belçika parlamentinin qətnaməsi Azərbaycanın keçmiş münaqişəyə son qoyaraq sülhə yönəlmiş siyasətinə qarşı siyasi sabotaj kimi qiymətləndirilməlidir: "Qərb institutlarının bəzi dairələri Ermənistanın diplomatik manevrlərinə siyasi örtük təqdim etməyə çalışır. Paşinyan isə bu fürsəti maksimum şəkildə istismar edir - həm daxili auditoriyaya mesaj verir, həm də Qərbdə anti-Azərbaycan ritorikasını stimullaşdırır. Siyasi baxımdan bu sənəd Brüssel regiondakı obyektivlik iddiasına

şərhində bildirib ki, Belçika Parlamentinin Nümayəndələr Palatasının Azərbaycana qarşı addımlarının arxasında müəyyən qüvvələr dayanır. "44 günlük Vətən müharibəsindən sonra bir sıra

xələl gətirir. Bu, sadəcə, diplomatik səhv deyil, geopolitik məsuliyyətsizlikdir. Eyni za-



Avropa dövlətləri Azərbaycana qarşı qərəzli mövqə sərgiləməyə başladılar. Bu siyasət hələ də davam etməkdədir. Həmin ölkələrdən biri də Belçikadır. Bu Avropa ölkəsinin həm daxili, həm də xarici siyasəti Aİ-dən, xüsusilə də Fransadan asılı vəziyyətdədir. Demək

anda, bu sənəd Aİ-Ermənistan yaxınlaşmasının yalnız iqtisadi deyil, siyasi və təhlükə-

sizlik ölçüləri daşdığını da göstərir. Azərbaycan bu cür qərəzli sənədlərə baxmayaraq öz sülh gündəliyinə sadıqdır".

kildə siyasət yürüdürlər. Bu baxımdan belə qənaətə

Kələfin ucu Parisə gedib çıxır

gəlmək olar ki, Belçika Parlamentinin Nümayəndələr Palatasının Ermənistanı dəstək çağırışı və Azərbaycana qarşı qətnaməsinin arxasında məhz Fransa dayanır". Ekspert əlavə edib ki, Belçika parlamentinin davranışları ölkənin imicinə xələl gətirir:

"Nəzərə almaq lazımdır ki, Azərbaycan il Ermənistan arasında sülh sazişinin mətni artıq razılışdırılıb. Bununla yanaşı, bu yaxınlarda BƏƏ-nin paytaxtı Əbu-Dabi şəhərində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında çox məhsuldar və konstruktiv görüş keçirildi. Proses müsbət istiqamətdə davam edir. Belə bir halda Belçika Parlamentinin Nümayəndələr Palatasının Belçika hökumətinə Ermənistanla bağlı tələblər irəli sürməsi və Azərbaycana qarşı qərəzli mövqə sərgiləməsi qətiyyətlə qəbul edilə bilməzdir. Bu, sülh prosesinə mənfi təsir göstərir. Belçika parlamenti bu kimi davranışlarından əl çəkməli və Azərbaycan-Ermənistan sülh prosesinə öz dəstəyini nümayiş etdirməlidir".

Yunis ABDULLAYEV

YENİ AZƏRBAYCAN

http://www.yeniazerbaycan.com

Azərbaycanın dövlət müstəqilliyi Azərbaycan xalqının milli sərəvətidir

“Yeni Azərbaycan” qəzetinə abunə olmaq istəyənlər aşağıdakı yayım şirkətləri ilə əlaqə saxlaya bilərlər:

“Azərpoçt” MMC PDM- 0125984955, 0552004544
“Azərmatbuatayımı” ASC - 0124411991, 0124404694
“Səma” MMC - 0125940252, 0503336969
“PressInform” MMC - 0703400100, 0504560835

“Qaya” MMC - 0125667780, 0502352343
“Bakmatbuat” MMC - 0124314313
“Ziya LTD” MMC - 0124977696, 0503067744

6 aylıq abunə - 79,20 AZN
12 aylıq abunə - 158,40 AZN



Cəbrayıl 14-cü köç...

Bir vaxtlar doğma torpaqlarından didərgin düşmüş vətəndaşlarımız dədə-baba torpaqlarına qayırdılar. Hər keçən gün keçmiş məcburi köçkünlərimizin Vətən həsrəti sona çatır. “Böyük Qayıdış” planı çərçivəsində işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işləri hər gün sürətlənir. Bu gün öz sakinlərini yeni bir ab-hava ilə qarşılayan şəhərlərimizdən biri də Cəbrayıldır.

13,928 milyard ABŞ dolları həcmində ziyan

Cəbrayıl şəhəri və rayonu 1993-cü il avqustun 23-də işğal edilmiş. İşğal vaxtı Cəbrayıl rayonu 1 şəhər, 4 qəsəbə və 97 kənddən ibarət idi. İşğal nəticəsində Cəbrayıl rayonuna 13,928 milyard ABŞ dolları həcmində maddi ziyan dəyib, mədəni ziyanı ölçmək isə mümkün deyil... Cəbrayılı məcburi köçkünlər respublikamızın 58 rayonu üzrə 2 minədən çox yaşayış məntəqəsində, eləcə də qaçqın düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşmışdır. İşğala məruz qalarkən rayonun 52 min nəfər əhalisi

olub. Cəbrayıldan Birinci Qarabağ müharibəsində 362 nəfər şəhid, 191 nəfər əlil olub. Rayonun 6 sakini Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

1050 kvadratkilometri əhatə edən Cəbrayıl rayonunun ərazisi, o cümlədən 100-ə yaxın kənd, 72 ümumtəhsil məktəbi, 150 mədəniyyət ocağı, 132 tarixi abidə işğal vaxtı vəhşicəsinə talan edilmiş, dağıdılmış.

Cəbrayılda mədəniyyət, elm-təhsil, maarif mühiti kifayət qədər zəngin idi. Rayonda 3 musiqi məktəbi, 12 mədəniyyət

evi, 32 klub, 10 mədəni çadır və avtoklub, 78 kitabxana və 1 muzeydə 508 mədəniyyət işçisi, 72 məktəbdə 1660 nəfərdən çox müəllim çalışıb. Rayon Tarix-diyarşünaslıq muzeyində 20 mindən çox eksponat olub.

Qeyd edək ki, Cəbrayılın yaşayış məntəqəsi kimi tarixi 8-ci əsrə bağlanır. 1930-cu ildə inzibati mərkəzi olan Cəbrayıl rayonu yaradılıb və şəhəri də məhz həmin illərdə formalaşmağa başlayıb. Şəhərin ilk Baş planı 1984-cü ildə işlənilib. O zaman şəhərin ərazisi 258 ha, əhalinin sayı 5200 nəfər idi.



Daha 53 ailə sevinc içindədir!

Bütün güclər səfərbər olunub...

Azərbaycanın Ermənistan üzərində qələbə qazanmasından sonra qısa bir zamanda azad olunan ərazilərimizdə bərpa-təmir, abadlıq və quruculuq işlərinə start verildi. Bildiyimiz kimi, işğal altında saxlanılan ərazilərimizdə dağıdılan yaşayış məntəqələri, orada həyat üçün zəruri olan sosial-iqtisadi infrastruktur

obyektləri dağıdılıb, tarixi-mədəniyyət və dini abidələrimizə ciddi ziyan dəyib, fərdi və çoxmənzilli yaşayış evləri məhv edilmiş. Bu ərazilərdə ermənilər tərəfindən aparılan şümləmə siyasəti neçə əsrlik tarixi olan yeraltı və yerüstü sərəvərlərimizə qarşı olan vandallıq əməlləridir. Bu gün artıq ərazilərimizdə

intensiv şəkildə bərpa və yenidənqurma işləri həyata keçirilir. Azərbaycan öz ərazilərini bərpa edir. Ordumuz tərəfindən azad edilən Cəbrayıl şəhəri yeni dövrünü yaşayır. Dağıdılmış əraziləri yenidən qurmaq böyük güc, potensial və zaman tələb edir. Ölkəmizdə yenidənqurma, abadlıq və quruculuq işlərinin aparılması məqsədi ilə bütün güclər səfərbər olunub və işğaldan azad edilən ərazilərdə yeni işiqli

həyata başlanılıb. Cəbrayılda çoxsaylı bərpa və quruculuq işləri görüldü və bu işlər yenə də sürətlə davam etməkdədir.

yola salınıb. Dünən Cəbrayıl 14-cü köç karvanı yola salınıb. Bu mərhələdə Cəbrayıl şəhərinə 53 ailə - 198 nəfər köçürüldü.

Daha 198 nəfər...

dent Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını yerli bölmələrdə xidmət vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 50 mindən çox insan yaşayır.

Yeganə BAYRAMOVA



İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış dair I Dövlət Proqramına əsasən yenidən qurulan Cəbrayıl şəhərinə növbəti köç karvanı

Doğma yurda qayıdan Cəbrayıl sakinləri hərərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezi-

Cəbrayıl qayıdışın tarixləri...

Xatırladaq ki, Cəbrayıl şəhərinə ilk köç prosesi 26 sentyabr 2024-cü il tarixində gerçəkləşmişdi. Bu mərhələdə 36 ailə olmaqla, 117 nəfər doğma torpağına qoşuldu. Cəbrayıl 2-ci köç sentyabrın 28-i (41 ailə, 124 nəfər),

3-cü köç sentyabrın 30-u (40 ailə, 123 nəfər), 4-cü köç noyabrın 7-i (30 ailə, 150 nəfər), 5-ci köç noyabrın 29-u (40 ailə, 200 nəfər), 6-cı köç dekabrın 2-si (34 ailə, 129 nəfər), 7-ci köç 25 dekabr 2024-cü il (49 ailə 253 nəfər), 8-

ci köç 13 yanvar 2025-ci il (39 ailə, 165 nəfər), 9-cu köç 16 yanvar 2025-ci il (32 ailə, 153 nəfər), 10-cu köç 18 yanvar 2025-ci il (42 ailə, 206 nəfər), 11-ci köç 17 fevral 2025-ci il (42 ailə, 205 nəfər), 12-ci köç 19 fevral 2025-ci il (37 ailə, 212 nəfər), 13-cü köç isə 21 fevral 2025-ci il (33 ailə 183 nəfər) tarixlərində baş tutub.

Azərbaycan Bilyard Federasiyasının nümayəndəsi Avropa çempionatında ikinci olub



Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatında Azərbaycan Bilyard Federasiyası üçün xü-

susi əhəmiyyət daşıyan bir hadisə baş verib. Qurumdan AZƏRTAC-a verilən məlumata görə, federasiyanın prezidenti və təcrübəli bilyard ustası Seymur Məmmədov 115 idmançının qatıldığı və 16 ölkənin təmsil olduğu turnirdə 2-ci yərə layiq görüldü. Bildirilib ki, bu nailiyyət Azərbaycan bilyardının artıq regionda deyil, beynəlxalq səviyyədə söz sahibi olduğunu sübut edir.

Jurnalistlər arasında keçirilən minifutbol turnirinin qalibi müəyyənləşib

Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi münasibətilə Şamaxıda jurnalistlər arasında minifutbol turniri təşkil olunub. Turnir “Avrora Qrup” un sponsorluğu, İdman Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə Şamaxı Olimpiya İdman Kompleksində keçirilib. AZƏRTAC xəbər verir ki, iki gün davam edən yarışda 30-dan çox media qurumunun nümayəndələri iştirak ediblər. Turnirin 3-cü

yer uğrunda görüşündə informasiya agentlikləri və qəzetlərin jurnalistlərindən ibarət “Əkinçi” komandası ictimai-siyasi xəbər saytlarının təmsilçilərindən ibarət “Ziya” kollektivi ilə qarşılaşıb. Görüş “Əkinçi” komandasının 7:3 hesabı qələbəsi ilə başa çatıb. Final oyununda isə televiziya işçilərindən ibarət “Kaspi” komandası idman saytlarının

nümayəndələrindən formalaşan “Kəşkül” komandası ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən oyunda “Kaspi” komandası 3:1 hesabı ilə qalib gələrək çempion olub.



İdman

Turnirin sonunda keçirilən mükafatlandırma mərasimində “Kaspi”, “Kəşkül” və “Əkinçi” komandaları müvafiq olaraq qızıl, gümüş və bürünc medallarla təltif olunublar. Bütün iştirakçılara fəxri fərmanlar təqdim edilib.

Turnirin ən yaxşı qapıcı “Kəşkül” komandasının üzvü Kənan Məstəliyev, ən yaxşı oyunçusu isə “Kaspi”nin futbolçusu Nuran İsgəndorov seçilərək xüsusi mükafatla təltif olunublar. Tədbirin sonunda iştirak edən şəhid ailələrinin üzvlərinə fəxri fərmanlar və “Avrora Qrup” un hədiyyələri təqdim olunub.

Azercell Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə bütün media nümayəndələrini təbrik edir!

Lider mobil operator jurnalistlər üçün xüsusi internet kampaniyası təqdim edir



Bu gün - 22 iyul, Azərbaycan mətbuatının əsasını qoyan “Əkinçi” qəzetinin nəşrindən 150 il ötür. Həsən bəy Zərdəbinin təşəbbüsü ilə 1875-ci ildə işıq üzü görün bu nəşr ana dilində informasiya yayımı və milli maarifçilik ənənələrinin formalaşmasına mühüm töhfə verib. Azercell Telekom ənənəsinə sadiq qalaraq, Milli Mətbuat və Jurnalistika Günü münasibətilə “Mediacell” tarif paketinin abunəçilərinə və İkinci Qarabağ müharibəsində iştirak etmiş media nümayəndələrinə 5GB həcmində internet paketi hədiyyə edir. Təqdim olunan mobil internet 30 gün müd-

dətində aktiv olacaq. Daha ətraflı məlumat əldə etmək üçün linkə keçid edə bilərsiniz.

Eyni zamanda, şirkətin sosial media kanallarında media və jurnalistika mövzusunda həsr olunmuş maarifləndirici və əyləncəli interaktiv müsabiqələr keçirilib. Aktiv iştirakçılar arasında seçilən qaliblərə müxtəlif hədiyyələr təqdim olunub.

Media nümayəndələrinin fəaliyyətini hər zaman diqqət mərkəzində saxlayan Azercell, 2011-ci ildən etibarən “Mediacell” tarif paketi vasitəsilə ölkədə rəsmi qeydiyyatdan keçmiş media orqanlarında çalışan KİV nümayəndələri üçün fərdi şərtlərlə xidmət göstərən ilk mobil operatorudur. Şirkət media nümayəndələrinin peşəkar inkişafına dəstək məqsədilə ingilis dili kursları, ixtisaslaşmış seminarlar və təlim proqramları da daxil olmaqla, müxtəlif istiqamətli təşəbbüslər həyata keçirməklə bu sahəyə töhfəsini davam etdirir.

Azercell, həmçinin Vətən müharibəsi zamanı cəbhə xəttində yerli və beynəlxalq ictimaiyyətə doğru və operativ məlumat çatdıran

“Nar” Daşkəsən festivalında iştirak edib



Sərfəli qiymətləri və bölgələrə xüsusi diqqəti ilə seçilən “Nar” Daşkəsən şəhərinin 95 illiyi münasibətilə keçirilən festivalda iştirak edib. Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən Xoşbulaq kəndində təşkil olunan möhtəşəm festivala “Nar” gözoxyayan stendi ilə xüsusi rəng qatıb.

Festivalda iştirak edən Daşkəsən sakinləri “Nar” stendində mobil operatorun təqdim etdiyi sərfəli xidmətlərlə tanış olub və tədbirə özəl kampaniya ilə yeni “Nar” nömrələri əldə ediblər. Mobil cihazların, aksesuarların və digər sərfəli məhsulların satışının təşkil edil-

jurnalistlərin etibarlı və fasiləsiz rabitə ilə təmin olunmasına xüsusi diqqət yetirib. Şirkət, işğaldan azad edilmiş ərazilərdə peşə borcunu yerinə yetirərkən şəhidlik zirvəsinə ucalmış jurnalistlər Məhərrəm İbrahimov və Sırac Əbişovun əziz xatir-

Azercell-in təşəbbüsü ilə yaradılan “Qadın Dəstək Xətti” 2025-ci ilin ilk yarısında 1300-dən çox müraciət qəbul edib

Azercell Telekom, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin tərəfdaşlığı və dəstəyi ilə fəaliyyət göstərən “Qadın Dəstək Xətti”nə (QDX) 2025-ci ilin ilk altı ayda 1306 müraciət daxil olub.

Müraciətlərin təsnifatına əsasən, psixoloji dəstək üzrə 329, məişət zorakılığı halları ilə bağlı 209, hüquqi yardımın göstərilməsi üçün isə 187 müraciət qeydə alınıb. Bununla yanaşı, sosial və maddi rifahla bağlı problemlərlə əlaqəli 150, başlanma prosesində yaşanan çətinliklərlə bağlı 119, sığınacaq təmin olunma üzrə 73, səhiyyə hüquqlarının təmin olunması üçün isə 15 müraciət daxil olub. Zənglərin 224-ü ümumi xarakterli suallar, xidmət bərdə məlumat sorğuları və digər müxtəlif mövzularla əhatə edib.

QDX-nin psixoloq, hüquqşünas və sosial işçilərdən ibarət peşəkar komandası müraciətçilərlə görüşərək ehtiyaclarına uyğun yardım tədbirləri həyata keçirib. Zəruri hallarda qadınlar hüquqi məsləhət və tib-



bi xidmətlərlə təmin olunmaq üçün aidiyyət qurumlarına, reabilitasiya mərkəzlərinə və sığınacaqlara yönləndirilib.

2022-ci ildə Azercell-in təşəbbüsü ilə yaradılan Qadın Dəstək Xətti zorakılıqla mübarizədə effektiv psixososial yardım göstərməyi, qadınların reabilitasiyası və cəmiyyətə reintegrasiyasını təmin etməyi hədəfləyir. Bu məqsədlə xidmət icma əsaslı hüquq klinikaları, dövlət strukturları və qeyri-hökumət təşkilatları ilə sıx əməkdaşlıq edir.

Qadınların rifahının yaxşılaşdırılması və təhlükəsiz mühitdə yaşamaqları üçün dayanıqlı dəstək platforması rolunu oynayan QDX 116111 qısa nömrəsi, Facebook və Instagram sosial şəbəkələri vasitəsilə 24/7 rejimində yardım göstərməyə davam edir.

Təsisçi:
Yeni Azərbaycan Partiyası
Baş redaktor:
Alqış HƏSƏNOĞLU

www.yeniazerbaycan.com
mail@yeniazerbaycan.com
Ünvan: Bakı - AZ-1000, Üzeyir Hacıbəyli - 66
Telefonlar:
598-37-76, 498-82-21
498-81-24, 498-19-84

İndeks: 67100
Lisensiya: N-B-317
Tiraj: 4356
Sifariş: 1529
“Kapital Bank” ASC-nin Nərimanov rayonu filialı
h/h - 33080019443900419109
kod - 200093
VÖEN - 1500486601

Qəzet “Yeni Azərbaycan”ın bilgisayar mərkəzində yığılıb, səhifələnilib və “Azərbaycan” nəşriyyatında ofset üsulu ilə çap edilir.

Qəzet 1993-cü ilin
aprel ayında nəşr olunur.
Məsul nəvbətçi:
Yeganə Bayramova